

“MCB Lizing” Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə hesabatları və

Müstəqil auditorların rəyi

31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə

MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları


Mündəricat

	Səhifə
Maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi ilə bağlı rəhbərliyin məsuliyyətinin bəyanı	1
Müstəqil auditorların hesabatı	2 - 3
Maliyyə vəziyyəti haqqında hesabat	4
Məcmu gəlir haqqında hesabat	5
Kapitalda dəyişikliklər haqqında hesabat	6
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Maliyyə hesabatları üzrə qeydlər	8 - 39


Rəhbərliyin Məsuliyyəti Üzrə Hesabat

Şirkətin rəhbərliyi "MCB Lizing" Qapalı Səhmdar Cəmiyyətinin ("Şirkət") maliyyə hesabatlarının və aidiyyəti qeydlərin hazırlanması üçün məsuliyyət daşıyır. Bu hesabatlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmışdır və şirkət rəhbərliyinin hesablamaları və mülahizələrini özündə birləşdirir.

Şirkət əmlakının qorunmasına, maliyyə əməliyyatların rəhbərliyin icazəsi ilə həyata keçirilməsinə və müvafiq qaydada sənədləşməsinə, həmin yazılışların maliyyə hesabatlarının və maliyyə informasiyalarının hazırlanması üçün istifadə edilə bilməsinə şərait yaradan daxili uçot sisteminin, prosedurların, qaydaların yaradılmasını təmin edir. Sistem özü-özünün nəzarət mexanizminə malikdir ki, bu da rəhbərlikdə həmin nəzarət, müəssisənin administrativ proseduraları və daxili hesabatvermə standartlarının səmərəliliyi üzrə əminlik yaranmasına imkan verir. Daxili nəzarət sistemlərinin effektivliyi sahəsində insan səhvləri və sisteminin tələblərindən yan keçməyin mümkünlüyü də daxil olmaqla məhdudiyyətlər vardır. Hətta səmərəli daxili nəzarət sisteminin özü belə maliyyə hesabatlarının hazırlanması sahəsində tam əminlik verə bilməz.


Cənab Rəmal Cəfərov
İdarə heyətinin sədri




Cənab S. Muzammil Nur
Maliyyə direktoru



Grant Thornton

An instinct for growth™

Grant Thornton Azerbaijan

Damirchi Tower
22nd floor
37 Khojali Avenue
Baku, Azerbaijan

T +994 12 4047537
+994 12 4047538
F. +994 12 4047543
E info@az.gt.com
www.grantthornton.az

MÜSTƏQİL AUDİTORLARIN HESABATLARI

“MCB LİZİŇQ” QSC-nin Direktorlar Şurası və Rəhbərliyinə

Rəy

Biz, “MCB LİZİŇQ” QSC- nin (bundan sonra “Şirkət”) 31 dekabr 2018-ci il tarixində bitən il üzrə maliyyə vəziyyəti haqqında hesabatları, məcmu gəlir, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti haqqında həmin tarixdə bitən il üzrə hesabatlar, mühüm uçot siyasətlərinin xülasəsi və digər izahlı məlumatı əks etdirən qeydlərdən ibarət verilmiş maliyyə hesabatlarını audit etdik.

Fikrimizcə, maliyyə hesabatları “MCB LİZİŇQ” QSC-nin 31 dekabr 2018-ci il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixdə bitmiş il üzrə maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları bütün əhəmiyyətli aspektləri baxımından Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq obyektiv şəkildə təqdim edir.

Rəy üçün əsaslar

Biz auditı Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditı üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Digər məsələlər

31 dekabr 2016-cı il tarixində başa çatan il üzrə Cəmiyyətin maliyyə hesabatları digər audit cəmiyyəti tərəfindən audit olunmuş və maliyyə hesabatlarına dair şərti rəy bildirilməmişdir.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzlük və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Cəmiyyətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Cəmiyyətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.



Grant Thornton

15 yanvar 2019-cu il


MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları


Maliyyə vəziyyəti haqqında hesabat


31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

	Qeyd	2018 AZN	2017 AZN
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əmlak və avadanlıq	5	47,950	54,175
Maliyyə lizinqi üzrə xalis investisiya	6	4,237,647	3,035,266
Təxirə salınmış vergi aktivləri	16	142,753	304,477
Cəmi uzun müddətli aktivlər		4,428,350	3,393,918
Cari aktivlər			
Maliyyə lizinqi üzrə xalis investisiya	6	4,032,978	3,686,153
Avanslar, qabaqcadan ödənişlər və digər debitor borclar	8	84,876	72,388
Pul vəsaitləri və onların ekvivalentləri	9	28,928	1,083,727
Cəmi cari aktivlər		4,146,782	4,842,268
Cəmi aktivlər		8,575,132	8,236,186
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital			
Nizamnamə kapitalı	10	4,283,675	4,283,675
Yığılmış zərər		(876,505)	(1,176,822)
Cəmi kapital		3,407,170	3,106,853
Öhdəliklər			
Uzunmüddətli öhdəliklər			
Borc vəsaitləri	11	1,591,392	4,991,656
Cəmi uzunmüddətli öhdəliklər		1,591,392	4,991,656
Cari öhdəliklər			
Borc vəsaitləri	11	3,400,000	-
Digər cari öhdəliklər	12	176,570	137,677
Cəmi cari öhdəliklər		3,576,570	137,677
Cəmi öhdəliklər		5,167,962	5,129,333
Cəmi kapital və öhdəliklər		8,575,132	8,236,186

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə hazırkı maliyyə hesabatları (o cümlədən, müqayisəli rəqəmlər) Direktor tərəfindən 15 yanvar 2019-cu il tarixində təsdiq edilmiş və imzalanmışdır:


Cənab Rəmal Cəfərov
İdarə heyətinin sədri




Cənab S. Muzammil Nur
Maliyyə direktoru

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

Maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

	Qeyd	2018	2017
		AZN	AZN
Maliyyə lizinqi üzrə faiz gəliri		1,632,560	1,753,278
Faiz xərci		(465,978)	(504,704)
Xalis faiz gəliri		1,166,582	1,248,574
Haqq, komissiya və brokerlik gəliri		81,611	89,009
Xarici valyuta mübadiləsindən xalis (zərər)/qazanc		85	188,585
Digər gəlir		19,100	7,950
Əməliyyat gəliri		1,267,378	1,534,118
Əməliyyat xərcləri	13	(464,737)	(439,550)
İnzibati və ümumi xərclər xərclər	14	(230,104)	(241,866)
Ehtiyatlardan əvvəlki mənfəət		572,537	852,702
Maliyyə aktivləri üzrə dəyərsizləşmə zərərinin xalis bərpası/(dəyərsizləşməsi)	15	94,051	(39,307)
Vergidən əvvəl il üzrə mənfəət		666,588	813,395
Vergi:			
Təxirə salınmış vergi	16	(161,724)	(178,919)
İl üzrə mənfəət		504,864	634,476
İl üzrə digər məcmu gəlir		-	-
İl üzrə cəmi məcmu gəlir		504,864	634,476

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Kapitalda dəyişikliklər haqqında hesabat
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

	Nizamnamə kapitalı AZN	Yığılmış zərərlər AZN	Cəmi Kapital AZN
1 yanvar 2017-ci il tarixinə qalıq	4,283,675	(1,811,298)	2,472,377
İl üzrə cəmi məcmu gəlir	-	634,476	634,476
31 dekabr 2017-ci il tarixinə qalıq	4,283,675	(1,176,822)	3,106,853
BMHS 9-un 1 yanvar 2018-ci il tarixində qəbul edilməsinin təsiri (4.6.1, 4.16.1, 6 və 9-cu qeydlərə baxın)	-	(204,547)	(204,547)
1 yanvar 2018-ci il tarixinə yenidən tərtib edilmiş qalıq	4,283,675	(1,381,369)	2,902,306
İl üzrə cəmi məcmu gəlir	-	504,864	504,864
31 dekabr 2018-ci il tarixinə qalıq	4,283,675	(876,505)	3,407,170

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə hesabatları

Kapitalda dəyişikliklər haqqında hesabat
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

	Qeyd	2018	2017
		AZN	AZN
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:			
Vergidən əvvəl il üzrə mənfəət		666,588	813,395
<i>Qeyri-pul maddələrinə düzəlişlər:</i>			
Torpaq, tikili və avadanlıqların köhnəlməsi	5	15,753	15,729
Qeyri-maddi aktivlərin amortizasiyası		-	579
Xarici valyuta ilə əməliyyatlardan xalis qazanc/(zərər)	11	(264)	784
Faiz xərcləri		465,978	504,704
Maliyyə lizinqi üzrə xalis investisiyanın dəyərsizləşməsinin itirilməsinə görə ehtiyatların qaytarılması / ödənilməsi	6	(46,221)	39,307
Banklarda pulların dəyərsizləşməsinin itirilməsinə görə ehtiyatların qaytarılması / ödənilməsi	9	(47,830)	-
		1,054,004	1,374,498
<i>Əməliyyat kapitalında dəyişikliklər:</i>			
Maliyyə lizinqi üzrə xalis investisiya		(1,667,433)	990,721
Avanslar, qabaqcadan ödənişlər və digər debitor borclar		(12,488)	(7,401)
Digər cari öhdəliklər		44,495	(14,683)
Əməliyyat fəaliyyətindən daxil olan/(yönələn) xalis pul vəsaitləri		(581,422)	2,343,135
İNVESTİSIYA FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ			
Əmlak və avadanlığın alınması	5	(9,528)	(50)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(9,528)	(50)
MALİYYƏ FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ			
Borc vəsaitlərindən yaranan gəlir	11	-	4,990,872
Borc vəsaitlərinin ödənməsi	11	-	(7,075,762)
Ödənilmiş maliyyə xərcləri		(463,446)	(507,634)
Maliyyə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(463,446)	(2,592,524)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artma/(azalma)		(1,054,396)	(249,439)
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri		1,083,727	1,333,166
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	9	29,331	1,083,727

1-23-cü qeydlər bu maliyyə hesabatlarının ayrılmaz hissəsidir.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

1 Hüquqi status və fəaliyyətin növü

MCB Lizinq QSC ("Şirkət") 16 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və daimi yerləşmişdir. Şirkət səhm ilə məhdudlaşan qapalı səhmdar cəmiyyət kimi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılmışdır. Şirkət ilkin olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyində 1701045991 qeydiyyat nömrəsi ilə 15 oktyabr 2009-cu il tarixində qeydiyyatdan keçmişdir. Şirkət, 28 mart 2014-cü ildə nizamnamə kapitalında dəyişiklik olduğundan Azərbaycan Respublikası Vergilər Nazirliyində yenidən qeydiyyatdan keçmişdir. Şirkət Azərbaycan Respublikası, Bakı (AZ 1065) Tbilisi prospekti 49B ünvanında yerləşir.

Şirkətin əsas biznes fəaliyyəti Azərbaycan Respublikasında maliyyə lizinqi əməliyyatlarını həyata keçirməkdən ibarətdir. Şirkət müxtəlif sənaye avadanlıqlarını, tibbdə istifadə olunan avadanlıqları, ictimai nəqliyyatı və infrastruktur layihələr və digər işgüzar məqsədlər üçün lazım olan əmlakı lizinqə verir. Bundan başqa, Şirkət maşınları, yük maşınlarını və dəmiryol vaqonlarını lizinqə verir. Bundan əlavə, Şirkət daşınmaz əmlakların maliyyə lizinqi üzrə də fəaliyyət göstərir.

Şirkət, Pakistanda Fond birjasında qeydiyyatdan alınmış ictimai şirkət olan MCB Bank Limited-in ("Ana Şirkət") törəmə şirkətidir.

2 BMHS-ə uyğunluq bəyanatı

Maliyyə hesabatı Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSŞ) tərəfindən təqdim edilmiş, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq hazırlanmışdır.

3 Standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

3.1 2018-ci ildə ildə qüvvədə olan standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

Müvafiq yeni standartlardan sonra, mövcud standartlara düzəlişlər Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSŞ) tərəfindən icra olunub, 1 yanvar 2018-ci il tarixindən və ya ondan sonra başlayan hesabat dövrü üçün qüvvədə olan və cəmiyyət tərəfindən qəbul edilib:

Standartın nömrəsi	Adı	Qüvvəyə minmə tarixi
9 sayılı BMHS	Maliyyə alətləri (4.6.1 və 4.16.1-ci qeydlərə baxın)	1 yanvar 2018
15 sayılı BMHS	Müştərilərlə müqavilələr üzrə gəlirlər	1 yanvar 2018
28 sayılı BMUS	Asılı müəssisələrə və birgə müəssisələrə investisiya	1 yanvar 2018

3.2 Qüvvəyə hələ də minməmiş və Cəmiyyət tərəfindən erkən qəbul edilməmiş standartlar, şərhlər və mövcud standartlara düzəlişlər

Bu maliyyə hesabatlarının təsdiq olunduğu tarixə dərc olunmuş, lakin qüvvəyə minməmiş aşağıdakı standartlar, şərhlər və mövcud standartlara düzəlişlər hələ qəbul edilməmişdir:

MCB Lizin Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

3 Standartlar, şərhlər və mövcud standartlara düzəlişlər (davamı)

3.2 Qüvvəyə hələ də minməmiş və Cəmiyyət tərəfindən erkən qəbul edilməmiş standartlar, şərhlər və mövcud standartlara düzəlişlər (davamı)

Yeni standartlar və əhəmiyyətli düzəlişlər	Qüvvəyə minmə tarixi
Hazırkı Standart İcarələrin tanınması, ölçülməsi, təqdimatı və məlumatın açıqlanması üzrə prinsipləri müəyyən edir. Standart, icarə müddətinin 12 ay və ya daha az olduğu halda və ya əsas aktivin aşağı dəyəri olmadığı təqdirdə, icarəçiyə bütün lizinlər üçün aktiv və öhdəlikləri tanımaq tələb edən bir icarəçi hesabat modeli təqdim edir.	1 yanvar 2019
İcarəçilər lizinçi əməliyyat və ya maliyyə kimi təsnif etməyə davam edirlər, çünki BMHS 16-nın icarəçiyə mühasibat uçotunun əhəmiyyətli dərəcədə dəyişməmiş olması ilə əlaqədar olaraq, 17 №-li BMUS-un icrası davam edir. Menecment bu yenidən baxılmış standartın Şirkətin maliyyə hesabatlarına təsirini hələ qiymətləndirməmişdir.	
BMHS 2015-2017 dövrü üzrə 3 №-li BMHS, 11 №-li BMUS, 12 №-li BMUS və 23 №-li BMUS-da dəyişikliklər.	1 yanvar 2019
23 №-li BMHŞK Gəlir vergisi davranışları üzrə qeyri-müəyyənlik: Tətbiq 12 №-li BMUS-a əsasən gəlir vergisi müalicəsi üzrə qeyri-müəyyənlik olduqda, vergi tutulan mənfəətin (vergi zərərinin), vergi bazalarının, istifadə edilməmiş vergi zərərlərinin, istifadə edilməmiş vergi kreditlərinin və vergi dərəcələrinin müəyyənləşdirilməsini nəzərdə tutur. Xüsusi olaraq:	1 yanvar 2019
Vergi müalicələrinin kollektiv olaraq qiymətləndirilməsini; Vergi orqanlarının araşdırmalarına dair fərziyyələr; Vergi tutulan mənfəət (vergi itkisi), vergi bazaları, istifadə edilməmiş vergi zərərləri, istifadə edilməmiş vergi kreditləri və vergi dərəcələri və fakt və şəraitdəki dəyişikliklərin təsiri.	
9 №-li BMHS Maliyyə alətləri, mənfə kompensasiya ilə əvvəlcədən ödəmə xüsusiyyətləri ilə bağlı dəyişikliklər. Bu, mənfə kompensasiya ödənişləri halında belə amortizasiya olunmuş dəyərdə (ya da iş modelinə, digər məcmu gəlir vasitəsilə ədalətli dəyərdə) ölçməyə imkan vermək üçün fasiləsiz hüquqlara dair 9 №-li BMHS-da mövcud tələbləri düzəldir.	1 yanvar 2019
19 №-li MUBS-da dəyişdirilmiş işçilərin mükafatlandırılması: Dəyişikliklər aşağıdakıları aydınlaşdırır:	1 yanvar 2019
müəyyən edilmiş bir pensiya planının dəyişdirilməsi, qısaldılması və ya uzlaşdırılması barədə bir şirkət hazırda mövcud xidmət xərcini və dövr üzrə xalis faizini müəyyənləşdirmək üçün aktuar fərziyyələrini yenilənmiş şəkildə istifadə edir və aktivin tavanının təsiri, plan və digər geniş mənfəətdə ayrı-ayrılıqda müzakirə edilir.	

MCB Lizin Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

3 Standartlar, şərtlər və mövcud standartlara düzəlişlər (davamı)

3.2 Qüvvəyə hələ də minməmiş və Cəmiyyət tərəfindən erkən qəbul edilməmiş standartlar, şərtlər və mövcud standartlara düzəlişlər (davamı)

İştirak və birgə müəssisələrdə uzunmüddətli mənfəətə aid olan Mənfəət və zərər haqqında 28 №-li BMUS-da dəyişikliklər. Bu düzəlişlər müəssisənin BMHS 9 Maliyyə alətlərini asılı və ya birgə müəssisədə xalis investisiyanın bir hissəsini təşkil edən, lakin iştirak metodunun tətbiq edilmədiyi uzunmüddətli mənfəətlərə tətbiq etməsini aydınlaşdırır. 1 yanvar 2019

BMHS 2, BMHS 3, BMHS 6, BMHS 14, BMUS 1, BMUS 8, BMUS 34, BMUS 37, BMUS 38, BMHŞK 12, BMHŞK 19, BMHŞK 20, BMHŞK-da dəyişikliklər 22 və 32-ci maddələrə əsasən bu bildirişləri çərçivədən istinadlar və tirajlar və ya Konvensiya Çərçivəsinin fərqli bir versiyasına istinad etdiklərini göstərmək üçün yeniləməlidir. 1 yanvar 2019

Asılı və ya birgə müəssisəyə aktivlərin satışı və ya qoyuluşu və investorun davranışına aid olan BMHS 10 Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlar və BMUS 28 Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları (2011). Qüvvəyə minmə tarixi dəqiq deyil, ancaq qəbul oluna bilər

Rəhbərlik, bütün müvafiq bildirişin şirkətin mühasibat uçotu siyasətində elan edildikdən sonra başlayan ilk dövrdə qəbul ediləcəyini nəzərdə tutur. Şirkət rəhbərliyi bu dəyişikliklərin Şirkətin maliyyə hesabatlarına təsirini qiymətləndirməmişdir.

4 Əhəmiyyətli uçot qaydalarının icmalı

4.1 Ümumi mülahizələr

Hazırkı maliyyə hesabatları hər növ aktiv, öhdəlik, gəlir və xərc üzrə BMHS ilə müəyyən edilmiş qiymətləndirmə prinsiplərindən istifadə etməklə hazırlanmışdır. Qiymətləndirmə prinsipləri aşağıdakı uçot qaydalarında daha dolğun təsvir edilir. Bundan əlavə olaraq, 4.6.1 və 4.16.1-ci qeydlərdə olan dəyişikliklərdən başqa digər tətbiq olunan uçot qaydaları 31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatlarında tətbiq olunmuşdur.

4.2 Xarici valyuta qalıqlarının çevrilməsi

Əməliyyat və təqdimat valyutası

Hazırkı maliyyə hesabatları, əməliyyat və təqdimat valyutası olan Azərbaycan Manatı (AZN) ilə əks olunur.

Xarici valyuta ilə həyata keçirilən əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə əməliyyatlar əməliyyatların tarixlərində qüvvədə olan müvafiq valyuta məzənnələrini (spot məzənnəsi) tətbiq etməklə funksional valyutaya çevrilir. Bu əməliyyatlar üzrə hesablamalardan və monetar maddələrin ilin sonuna olan məzənnə ilə təkrar qiymətləndirilməsindən yaranan məzənnə gəlirləri və zərərləri mənfəət və ya zərərdə tanınır. Ədalətli dəyərin müəyyən edildiyi tarixdə məzənnələrdən istifadə etməklə çevrilən ədalətli dəyərlə ölçülmüş qeyri-monetar maddələrdən başqa qeyri-monetar maddələr ilin sonuna təkrar çevrilir və ilkin maya dəyəri ilə qiymətləndirilir (əməliyyat tarixində məzənnələrdən istifadə etməklə çevrilir).

MCB Lizin Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.3 Əmlak və avadanlıq

Əsas vəsaitlər ilkin olaraq alış dəyərində, o cümlədən aktivlərin yerinə çatdırılmasına və onların Cəmiyyətin rəhbərliyinin nəzərdə tutduğu tərzdə əməliyyat göstərməsi üçün lazımı vəziyyətə gətirilməsinə aid bütün birbaşa xərclərdə tanınmışdır.

Bu aktivlər xərc modelindən istifadə edərək sonrakı köhnəlmə və dəyərsizləşmə zərərlerini çıxmaqla maya dəyərində ölçülür. Köhnəlmə azalan qalıq metodu ilə əsaslı tamamlanmamış işlərdən başqa torpaq, tikili və avadanlıqların hesablanmış son qalıq dəyəri çıxılmaqla maya dəyəri aşağıdakılar arasında illik dərəcələrlə silinərək tanınır:

• Mebel, qurğular və digər	10%
• Ofis və kompyuter avadanlığı	20%
• Nəqliyyat vasitələri	20%
• Digər əsas vəsaitlər	20%

Köhnəlmə aktivin alındığı və ya kapitalizasiya edildiyi aydan hesablanır, aktiv silindi halda isə heç bir köhnəlmə həmin aya hesablanmır.

Qalıq dəyərinin əhəmiyyətli hesablamaları və faydalı istifadə müddətinin hesablamaları aktivin təkrar qiymətləndirilib-qiymətləndirilmədiyindən asılı olmayaraq tələb olunduğu kimi (lakin ən azından ildə bir dəfə) yenilənir.

Əsas vəsaitlərin silinməsindən yaranan mənfəət və ya zərər silinmədən əldə edilən mədaxillər arasında fərq kimi müəyyən edilir və aktivlərin balans dəyəri “digər gəlir/(xərc) – xalis” də mənfəət və ya zərərdə tanınır.

4.4 Qeyri-maliyyə aktivlərinin dəyərdən düşmə testi

Dəyərsizləşməni qiymətləndirmək məqsədləri üçün aktivlər əsasən müstəqil pul vəsaitlərinin hərəkətləri (pul vəsaitlərini yaradan vahidlər) olan ən aşağı səviyyələrdə qruplaşdırılır. Beləliklə, bəzi aktivlər dəyərsizləşmə üçün fərdi olaraq, bəziləri isə pul vəsaitlərini yaradan vahidlər səviyyəsində test edilir.

Bütün fərdi aktivlər və ya pul vəsaitlərini yaradan vahidlər hadisələr və ya şəraitlərdə dəyişikliklər balans dəyərinin bərpa oluna bilmədiyinə işarə etdiyi halda dəyərsizləşmə üzrə test edilir.

Dəyərsizləşmə zərəri aktivin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyəri bərpa dəyərindən artıq məbləğ üzrə tanınır. Aktivin bərpa dəyəri onun satışı üzrə məsrəflər çıxılmaqla, ədalətli dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. İstifadə dəyərini müəyyən etmək üçün rəhbərlik hər pul vəsaitlərini yaradan vahiddən gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini qiymətləndirir və həmin pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış dəyərini hesablamaq məqsədilə uyğun faiz dərəcəsini müəyyən edir.

Dəyərdən düşmə testinin prosedurları üçün istifadə edilmiş məlumatlar gələcək yenidənqurmaların və aktivin genişləndirilmələrinin təsirlərini çıxmaq üçün uyğunlaşdırılmış, cəmiyyətin son təsdiq edilmiş büdcə ilə birbaşa əlaqəlidir. Hər bir pul vəsaitlərini yaradan vahid üçün diskont amilləri fərdi olaraq müəyyən edilir və bazar və aktivə xas risk amilləri kimi onların münasib riskin səviyyələrini əks etdirir. Bütün aktivlər əvvəllər tanınan dəyərsizləşmə zərərinin daha mövcud olmaması əlamətləri olduğu halda sonradan təkrar qiymətləndirilmişdir. Pul vəsaitlərini yaradan vahidlərin bərpa edilə bilən məbləği özünün balans dəyərindən artıq olduğu halda dəyərsizləşmə xərci bərpa edilir.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.5 İcarədar tərəfindən qeyd edilən icarələr

İcarənin tanınması və ölçülməsi

Leases are accounted for in accordance with IAS 17 and IFRIC 4. When assets are leased out under finance lease, the present value of the minimum lease payments is recognised as a receivable.

İcarənin başlanması

İcarə başlanması icarə müqaviləsinin tarixi və ya əvvəlcədən öhdəliyi olduğu tarixidir. Bu tarifin məqsədləri üçün bir öhdəlik yazılı şəkildə, əməliyyatda iştirak edən tərəflər tərəfindən imzalanmalı və əməliyyatın əsas şərtlərini müəyyənləşdirməlidir.

İcarə müddətinin başlaması

İcarə müddətinin başlanması icarəçini icarəyə verilmiş aktivdən istifadə hüququnu həyata keçirməyə haqqı olan tarixdir. Bu icarənin ilkin tanınma tarixidir.

4.6 Maliyyə alətləri

İlkin qiymətləndirilmə və uçotdan silinmə

Maliyyə aktivləri və maliyyə öhdəlikləri Cəmiyyətin maliyyə alətinin müqavilə müddəaları üzrə tərəfə çevrildiyi halda tanınır və ilkin olaraq ədalətli dəyər üstəgəl əməliyyat xərcləri ilə ölçülür. Maliyyə aktivləri maliyyə aktivini ilə bağlı pul vəsaitlərinin hərəkəti üzrə müqavilə hüquqlarının müddəti bitdikdə və ya maliyyə aktivini və bütün əhəmiyyətli risklər və faydalar ötürüldükdə uçotdan silinir. Maliyyə öhdəliyi ödənilmədi, dayandırıldığı, ləğv edildiyi ya da müddəti bitdiyi halda uçotdan silinir. Maliyyə aktivləri və maliyyə öhdəlikləri sonradan aşağıda təsvir edildiyi kimi ölçülür.

4.6.1 Mühəsibat siyasətində dəyişikliklər

9 №-li BMHS – Maliyyə alətləri

Şirkət, 2014-cü ilin iyul ayının 1-də 2018-ci il 1 yanvar tarixli tətbiqetmə tarixinə əsasən çıxarılan 9 №-li BMHS-nı qəbul etmişdir. 9 №-li BMHS tələbləri 39 №-li BMUS Maliyyə alətləri ilə arasında tanınma və ölçülmə üzrə əhəmiyyətli dərəcədə dəyişiklər var. Yeni standart maliyyə aktivlərinin mühəsibat uçotuna və maliyyə öhdəliklərinin uçotunun müəyyən aspektlərinə fundamental dəyişikliklər gətirir.

9 №-li BMHS-də hedcinq uçotunun tətbiqi ilə bağlı yeni tələblər ehtiva edir. Yeni tələblər həm hedcinq edilmiş maddələrin və hedcinq alətlərinin uyğunluğunu artırmaq, həm də hedcinq effektivliyini qiymətləndirmək üçün daha çox prinsipial əsaslı yanaşma tətbiq etməklə risklərin idarə edilməsi fəaliyyəti ilə hedcinqin mühəsibat uçotunun daha yaxından qurulmasını nəzərdə tutur.

Təsnifat və qiymətləndirmə

Maliyyə aktivləri

İlkin tanınmada, maliyyə aktivini, amortizasiya edilmiş dəyər, ədalətli dəyərin digər hərtərəfli gəlirlə (FVOCI) və ədalətli dəyərin mənfəət və zərər ilə (FVTPL) qiymətləndirildiyi kimi təsnifləşdirilir.

Maliyyə aktivini, həm də aşağıdakı şərtləri yerinə yetirirsə və FVTPL-də göstərilərsə, amortizasiya edilmiş dəyər, ölçülür.

MCB Lizin Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.6 Maliyyə alətləri (davamı)

4.6.1 Mühasibat siyasətində dəyişikliklər (davamı)

9 №-li BMHS – Maliyyə alətləri (davamı)

Təsnifat və qiymətləndirmə (davamı)

Maliyyə aktivləri (davamı)

- aktivin məqsədi müqavilə əsasında pul vəsaitlərinin hərəkətini toplamaq üçün aktivləri saxlamağı nəzərdə tutan bir biznes modelində saxlanılır; və
- maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməməsi və əsas məbləğ üzrə mənfəətin artmasına səbəb olur.

Borc aləti FVOCI-də yalnız aşağıdakı şərtlərə cavab verirsə və FVTPL-də göstərilirsə ölçülür:

- aktivin məqsədi həm müqaviləli pul vəsaitlərinin hərəkəti toplanması, həm də maliyyə aktivlərinin satışı ilə əldə edilən biznes modeli çərçivəsində keçirilir; və
- the maliyyə aktivinin müqavilənin şərtləri müəyyən edilmiş tarixlərdə pul vəsaitlərinin hərəkətinə, əsas pul vəsaitlərinin ödənilməmiş əsas məbləğinin ödənilməsinə səbəb olur.

Ticarət üçün tutulmayan kapital investisiyalarının ilkin tanınması zamanı Şirkət qətiyyətlə OCI-da ədalətli dəyərdə sonrakı dəyişiklikləri təqdim edə bilər. Bu seçki investisiya yatırımı əsasında aparılır.

Bütün digər maliyyə aktivləri FVTPL-də ölçülmüş kimi təsnifləşdirilir.

Əlavə olaraq, ilkin tanınma zamanı şirkət, əgər əksinə, yaranan mühasibat uyğunsuzluğunu aradan qaldıran və ya əhəmiyyətli dərəcədə azaltdıqda, FVTPL-də olduğu kimi amortizasiya olunmuş dəyərdə və ya FVOCI-də ölçülmək üçün tələb olunan tələblərə cavab verən bir maliyyə aktivini qətiyyətlə təyin edə bilər.

Biznes modelinin qiymətləndirilməsi:

Şirkət, aktivin portfel səviyyəsində saxlanıldığı bir biznes modelinin məqsədini qiymətləndirir, çünki bu, biznesin idarə olunma üsulunu əks etdirir və informasiya idarəetmə üçün təmin edilir.

Müqavilə üzrə pul vəsaitlərinin hərəkəti yalnız əsas və mənfəət ödənişləri olub-olmadığını qiymətləndirir:

Bu qiymətləndirmə məqsədilə "əsas" maliyyə aktivinin ilkin tanınmasında ədalətli dəyəri kimi müəyyən edilir. "Mənfəət" pul vəsaitinin vaxt dəyəri və müəyyən bir müddət ərzində istisna edilən əsas məbləğə və digər əsas maliyyə riskləri və məsrəfləri (məsələn, likvidlik riski və inzibati xərclər) ilə əlaqədar olan kredit riski üçün müəyyən edilir. Ayrıca olaraq mənfəət marjası da buna aiddir.

Müqavilə üzrə pul vəsaitlərinin hərəkəti yalnız əsas və mənfəət ödənişlərinin olub olmadığını qiymətləndirərkən, Şirkət müqavilənin şərtlərini nəzərdən keçirir. Bu, maliyyə aktivinin bu şərtlərə cavab verməyəcəyinə dair müqaviləli pul vəsaitlərinin hərəkətinin vaxtı və ya məbləğini dəyişdirə biləcək müqavilə şərtlərinin olub olmadığını qiymətləndirməkdən ibarətdir.

MCB Lizin Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.6 Maliyyə alətləri (davamı)

4.6.1 Mühasibat siyasətində dəyişikliklər (davamı)

9 №-li BMHS – Maliyyə alətləri (davamı)

Yenidən təsnifat:

Maliyyə aktivləri maliyyə aktivlərini idarə etmək üçün öz biznes modelini dəyişdirdikdən sonra dövr ərzində istisna olmaqla, maliyyə aktivləri ilkin tanınmasından sonra yenidən təsnifləşdirilmir.

Tanınmanın dayandırılması:

FVOCI kimi təyin edilmiş səhmdar investisiya qiymətli kağızları ilə əlaqədar OCI-də tanınmış hər hansı bir məcmu mənfəət / zərər bu qiymətli kağızların tanınmasının dayandırılması üzrə mənfəət və zərər hesabında tanınır.

Dəyərdən düşmə

Şirkət, gözlənilən kredit itkiləri (ECL) üzrə amortizasiya olunmuş dəyərdə olan maliyyə aktivləri üzrə dəyərsizləşmə ehtiyatını tanıyır.

Şirkət, ilk 12 aylıq ECL ölçülməsinin başlanmasından sonra kredit riskinin əhəmiyyətli dərəcədə artmadığı maliyyə alətləri istisna olmaqla, ömür boyu ECL-ə bərabər olan məbləğdə dəyərsizləşmə ehtiyatını ölçür.

12 aylıq ECL, ECL-nin hesabat tarixindən 12 ay ərzində mümkün olan bir maliyyə aləti üzrə hadisələrin baş verməməsi nəticəsində yaranmış hissəsidir.

ECL-nin ölçülməsi:

ECL, kredit itkiləri ehtimalı ağırlıqlı təxminlərdir. Bunlar aşağıdakı kimi ölçülür:

- hesabat tarixində dəyərsizləşməyən maliyyə aktivləri: bütün pul vəsaitlərinin çatışmazlıqlarının indiki dəyəri (yəni müqaviləyə uyğun olaraq müəssisəyə aid olan pul vəsaitlərinin hərəkəti və şirkətin əldə etməyi planlaşdırdığı pul vəsaitlərinin hərəkəti arasındakı fərq).
- hesabat tarixində kredit itkisinə məruz qalan maliyyə aktivləri: məcmu balans dəyəri və təxmin edilən gələcək pul vəsaitlərinin hərəkəti indiki dəyəri arasındakı fərq kimi;

Kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri:

Hər hesabat tarixində, FVOCI-də daşınan amortizasiya edilmiş dəyərdə və maliyyə aktivlərində əks etdirilən maliyyə aktivləri kredit itkisinə məruz qaldıqlarını qiymətləndirir. Maliyyə aktivinin təxmin edilən gələcək pul vəsaitlərinin hərəkətinə zərərli təsir göstərən bir və ya daha çox hadisə baş verdikdə maliyyə aktivini "kredit itkisinə məruz qalmışdır".

Silinmə:

FVOCI-də amortizasiya olunmuş dəyəri və borc qiymətli kağızları ilə uçota alınan aktivlər bərpa perspektivi olmadığı təqdirdə (qismən və ya tam olaraq) silinir. Bu, ümumiyyətlə, Şirkət müştərilərin bərpası üçün bütün qanuni və düzəliş söylərini tükəndiyi vəziyyətdir. Bununla yanaşı, silinən maliyyə

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.6 Maliyyə alətləri (davamı)

4.6.1 Mühasibat siyasətində dəyişikliklər (davamı)

9 №-li BMHS – Maliyyə alətləri (davamı)

aktivləri şirkətin ödəməli məbləğləri geri qaytarma qaydalarına riayət etmək üçün hələ də icra fəaliyyətinə məruz qala bilər.

Keçid

9 №-li BMHS qəbul olunarkən, keçid dövrünü tətbiq etmiş və əvvəlki dövrləri yenidən nəzərdən keçirməməyi seçmişdir. 9 №-li BMHS-nin təsnifat, ölçü və dəyərdən düşmə ilə bağlı qəbulundan yaranan fərqlər 1 yanvar 2018-ci il tarixinə bölüşdürülməmiş mənfəətdə tanınır. Buna görə 2017-ci il üçün təqdim edilən məlumat 9 №-li BMHS-nin tələblərini əks etdirmir.

Aşağıdakı qiymətləndirmələr ilkin müraciət tarixində mövcud olan fakt və şərait əsasında həyata keçirilmişdir.

- Maliyyə aktivinin keçirildiyi iş modelinin müəyyən edilməsi.
- FVOCI kimi ticarət üçün nəzərdə tutulan kapital alətlərinə müəyyən investisiyaların təyin edilməsi.

Aşağıdakı cədvəldə şirkətin yenidən təsnifləşdirilmiş maliyyə alətləri göstərilir. Lakin, aşağıdakı cədvəldə göstərilən maliyyə hesabatının başlığı istisna olmaqla, 1 yanvar 2018-ci il tarixinə 9 №-li BMHS-nin tətbiqi üzrə aktiv və öhdəliklərin təsnifatında heç bir dəyişiklik edilməmişdir.

Ölçmə kateqoriyası			Qalıq dəyəri (AZN)		
Orijinal 39 №-li BMUS kateqoriyası	Yeni 9 №-li BMHS kateqoriyası		31 dekabr 2017-ci il üzrə qalıq dəyəri (39 №-li BMUS)	9 №-li BMHS-nin qəbul edilməsi	1 yanvar 2018-ci il üzrə qalıq dəyəri (BMHS)
Aktivlər					
Pul vəsaitləri və onların ekvivalentləri	Kreditlər və debitor borcları	Amortizasiya edilmiş xərc	1,083,727	(48,233)	1,035,494
Maliyyə lizinqi üzrə xalis investisiya	Mövcud deyil	Mövcud deyil	6,721,419	(156,314)	6,565,105
Digər debitor borclar	Kreditlər və debitor borcları	Amortizasiya edilmiş xərc	65,218	-	65,218
Cəmi			7,870,364	(204,547)	7,665,817

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.6 Maliyyə alətləri (davamı)

4.6.2 Maliyyə öhdəliklərinin təsnifatı və sonrakı qiymətləndirilməsi

Maliyyə öhdəlikləri ticarət və digər öhdəliklərdən ibarətdir. Maliyyə öhdəlikləri sonradan effektiv faiz metodunu istifadə edərək amortizasiya olunmuş dəyərlə ölçülür. Bütün faizlə əlaqədar ödənişlər "maliyyə xərcləri" daxilindədir.

4.6.3 Maliyyə alətlərinin əvəzləşdirilməsi

Yalnız tanınan məbləği əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ olduğu və xalis əsasla əvəzləşdirmək və ya eyni zamanda aktivləri realizə etmək və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda maliyyə aktivləri və öhdəlikləri əvəzləşdirilir və xalis məbləğ, edilmiş maliyyə vəziyyəti haqqında hesabatda göstərilir.

4.7 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri məcmu pul məbləğlərinə asanlıqla çevrilə bilən və dəyər dəyişikliyinə əhəmiyyətsiz dərəcədə məruz qalan maddələrdir. Maliyyə vəziyyəti haqqında hesabatdakı pul vəsaitləri və onların ekvivalentləri, pul vəsaitlərini (əgər varsa) və banklarda nağd puldan ibarətdir və effektiv faiz metodundan istifadə edərək amortizasiya edilmiş dəyərlə əks etdirilir. Əlavə olaraq, bank nağd pulların dəyərsizləşməsini hesablamaq üçün 9 №-li BMHS ECL modelini tətbiq etmişdir. Ətraflı məlumat üçün 4.6.1 və 4.16.1 nömrəli qeydlərə baxın. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məqsədləri üçün banklarla olan qalıqlar pul vəsaitlərinin ekvivalentləri hesab olunur.

4.8 Kapital, ehtiyatlar və dividend ödənişləri

Nizamnamə kapitalı verilmiş səhmlərin nominal dəyərini əks etdirir.

Dəyişməmiş mənfəət / yığılmış zərər bütünü cari və keçmiş illərdəki mənfəət və zərərləri əhatə edir.

4.9 İşçilərin mükafatlandırılması

Xərclər və əlaqədar ödənişlər

Azərbaycan Respublikasında dövlət pensiya və sosial sığorta fondlarına daxil olan, əmək haqqı, ödənişli illik məzuniyyət və xəstəlik məzuniyyəti, bonuslar və qeyri-monetar mükafatlar Şirkətin əməkdaşları tərəfindən göstərilən xidmətlərin göstərildiyi il üzrə hesablanır.

Xidmətin sonunda mükafatlandırılma

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Cəmiyyət özünün ayırmaları ilə yanaşı olaraq işçilərin əmək haqqından pensiya ayırmaları məbləğlərini tutmaqla dövlət pensiya fonduna ödəniş edir. Pensiyaya çıxdıqda bütün pensiya ödənişləri dövlət pensiya fondu tərəfindən edilir.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.10 Ehtiyatlar və şərti öhdəliklər

Ehtiyatlar cari öhdəliklərin keçmiş hadisə səbəbindən Cəmiyyətdən iqtisadi mənbələrin məxaricinə gətirəcəyi və məbləğlərin etibarlı şəkildə hesablanma bildiyi halda tanınır. Məxaricin müddəti və məbləği hələ də qeyri-müəyyən ola bilər. Cari öhdəlik keçmiş hadisələrin (misal üçün, hüquqi mübahisələr və ya yüklənmiş müqavilələr) səbəb olduğu hüquqi və konstruktiv öhdəliklərdən yarana bilər.

Ehtiyatlar hesabat tarixində mövcud olan ən etibarlı sübuta, o cümlədən, cari öhdəliklə bağlı risklərə və qeyri-müəyyənliklərə əsaslanan cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan hesablanmış məsrəf ilə qiymətləndirilir. Oxşar öhdəliklərin olduğu halda öhdəliyin ödənilməsində məxaricin tələb olunacağı ehtimalı bütün öhdəliklər sinfi nəzərə alınmaqla müəyyən edilir. Ehtiyatlar onların diskontlaşdırılmış dəyərinə qədər diskont edilir. Burada pulların vaxt dəyəri əhəmiyyətlidir.

Cəmiyyətin üçüncü tərəfdən faktiki olaraq toplaya biləcəyi öhdəliklə bağlı hər hansı ödəniş ayrıca aktiv kimi tanınır. Lakin bu aktiv əlaqəli ehtiyatın məbləğindən artıq olmamalıdır. Bütün ehtiyatlar hər hesabat tarixində təhlil edilir və cari ən yaxşı hesablanmış qiyməti əks etdirmək üçün uyğunlaşdırılır.

Cari öhdəliklərin nəticəsində iqtisadi mənbələrin mümkün məxarici mümkün olmaması və ya çox zəif olması ehtimal edildiyi hallarda müəssisələrin birləşməsi zamanı güman olunma halı istisna olaraq öhdəlik tanınmır.

4.11 Gəlirin tanınması

Gəlirin məbləği etibarlı şəkildə ölçülə bildiyi, toplanma mümkün olduğu, çəkilməmiş və ya çəkiləcək xərclər etibarlı şəkildə ölçüldüyü və Şirkətin hər bir müxtəlif fəaliyyəti üzrə meyar təmin edildiyi halda gəlir tanınır. Bu fəaliyyətə xas tanınma meyarı aşağıda təsvir edilib.

İcarə lizinqlərindən gəlir

Maliyyələşdirmə üsulu lizinq maliyyələşməsindən gəlirlərin uçotunda istifadə olunur. Bu üsula uyğun olaraq, əldə edilməmiş icarə gəliri (icarə haqqının və təxirə salınmış qalıq dəyərinin icarəyə verilmiş aktivlərin dəyərindən artıq olması) təxirə salınır və icarə müddətində gəlir kimigötürülür, belə ki, icarədə üstün xalis investisiyaların qaytarılması. Lizinq müqavilələrinin ləğv edilməsi üzrə gəlirlər / zərərlər, bu həyata keçirildikdə gəlir kimi tanınır.

4.12 Maliyyə xərcləri

Müəyyən ediləcək aktivin alınması, qurulması və ya istehsalına aid olmayan maliyyə xərcləri, effektiv faiz metodundan istifadə edərək "faiz xərcləri" kimi məcmu gəlir hesabatında tanınır. Valyuta gəliri və zərərləri xarici valyuta hərəkətlərinin xalis mənfəət və ya xalis zərər mövqeyində olub-olmamasına əsasən xalis əsasda hesablanır.

4.13 Əməliyyat xərcləri

Əməliyyat xərcləri xidmətdən istifadə etdikdən sonra və ya onların başlanğıc tarixində mənfəət və ya zərərdə tanınır.

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əməliyyatlı uçot qaydalarının icmalı (davamı)

4.14 Lizinqlər icarəçi kimi

Əməliyyat lizinqləri icarəçi kimi

Şirkət icarəçi olduqda əməliyyat kirayəsi müqavilələri üzrə ödənişlər icarə müddətində düz xətt üzrə xərc kimi tanınır. Baxım və sığorta kimi əlaqəli xərclər tanındığı andan etibarən xərclərə silinir.

4.15 Vergilərin tutulması

Mənfəət vergisi xərci cari və təxirə salınmış vergi xərcini/gəlirini əks etdirir.

Cari vergi xərci

Cari vergi xərci il üzrə vergi tutulan mənfəətə əsaslanır. Vergi tutulan mənfəət məcmu gəlir haqqında hesabatda göstərilmiş xalis mənfəətdən fərqlənir, çünki o, digər illərdə vergi tutulan və ya çıxılan gəlir və ya xərc maddələrini və sonradan heç zaman vergi tutulmayan və ya çıxılmayan maddələri istisna edir. Qrupun cari vergi xərci hesabat dövrü ərzində Azərbaycan Respublikasında qəbul edilmiş və ya faktiki olaraq qəbul edilmiş vergi dərəcələrini istifadə etməklə hesablanır.

Təxirə salınmış vergi

Təxirə salınmış vergi maliyyə hesabatlarında aktivlərin və öhdəliklərin balans dəyərləri və vergi tutulan mənfəətin hesablanmasında istifadə edilən müvafiq vergi əsasları arasındakı fərq üzrə ödənilməsi və ya bərpa edilməsi gözlənilən vergidir və öhdəliklərin uçotu metodundan istifadə etməklə uçota alınır. Təxirə salınmış vergi öhdəlikləri adətən vergi tutula bilən bütün müvəqqəti fərqlər üzrə tanınır və təxirə salınmış aktivlər çıxıla bilən müvəqqəti fərqlərin istifadə oluna bilməsinə dair vergiyə cəlb edilən mənfəətin əldə edilməsi ehtimalının mövcud olacağı zaman hesablanır. Müvəqqəti fərq nə vergi mənfəətinə, nə də uçot mənfəətinə təsir göstərməyən əməliyyatda digər aktiv və öhdəliklərin ilkin tanımasından yarandığı halda belə aktivlər və öhdəliklər tanınmır.

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat tarixində təhlil edilir və aktivin bütöv və ya qismən bərpa olunacağına imkan verməsi üçün mövcud olacaq kifayət qədər vergi tutulan mənfəətlərin artıq mümkün olmadığı halda azaldılır.

Təxirə salınmış vergi öhdəliyi tətbiq edilməsi ödənilməsi və ya aktivin realizə olduğu dövrdə gözlənilən vergi dərəcələri ilə hesablanır. Təxirə salınmış vergi məcmu gəlir haqqında hesabatda aid edilmişdir. Burada verginin birbaşa kapitala aid edilən maddələr ilə bağlı olması istisna halıdır, çünki təxirə salınmış vergi də kapitala aiddir.

Təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri aşağıdakı şərt olduğu halda əvəzləşdirilir və maliyyə vəziyyəti haqqında hesabatda xalis şəkildə göstərilir:

- Şirkətin cari gəlir vergisi aktivlərini və cari gəlir vergi öhdəlikləri əvəzləşdirmək üçün qanuni qüvvəyə minmiş qarşılıqlı əvəzləşdirmə hüququ var;
- Gəlir vergilərinə aid təxirə salınmış vergi aktivləri və təxirə salınmış vergi öhdəlikləri üzrə eyni vergi tutulan müəssisəsi üzrə eyni vergi orqanı tərəfindən vergi çıxılır.

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.15 Vergilərin tutulması (davamı)

Təxirə salınmış vergi (davamı)

Həmçinin, Azərbaycan Respublikasının Şirkətin fəaliyyəti üzrə qiymətləndirilən digər müxtəlif vergiləri mövcuddur. Bu vergilər məcmu gəlir haqqında hesabatda əməliyyat xərclərinin komponenti kimi daxil edilib.

4.16 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakiməsi

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aktivlərin, öhdəliklərin, gəlir və xərclərin tanınması və qiymətləndirilməsinə dair bir sıra mühakimələr, hesablamalar və fərziyyələri həyata keçirir. Real nəticələr bu qiymətləndirmələrdən fərqli ola bilər.

Şirkət, 31 dekabr 2017-ci il tarixli illik maliyyə hesabatlarında 4.16.1-ci bənddə təsvir edilən 1 yanvar 2018-ci il tarixindən etibarən tətbiq olunan qiymətləndirmələr və qərarlar istisna olmaqla şirkət tərəfindən tətbiq olunan qiymətləndirmələri və qərarlarını davamlı şəkildə tətbiq edir.

Şirkətin uçot siyasətlərinin tətbiqində maliyyə hesabatların üzərində ən mühüm təsirə malik olan rəhbərliyin əhəmiyyətli mühakimələri aşağıda göstərilir.

4.16.1 Uçot siyasətlərinin tətbiqində və qiymətləndirilməsində dəyişikliklər

31 dekabr 2018-ci il tarixində başa çatan dövr üzrə maliyyə hesabatlarında tanınmış məbləğə əhəmiyyətli dərəcədə təsir göstərən mühasibat uçotu siyasətinin tətbiqi ilə bağlı mühakimələrə edilən dəyişikliklər 9 №-li BMHS-nin qəbul edilməsi nəticəsində tətbiq edilən dəyişikliklərlə bağlıdır: gözlənilən kredit itkisinin hesablamasına təsir edən maliyyə alətləri. Təsir əsasən BMHS 9 metodologiyası əsasında ECL hesablamasında istifadə edilən giriş, fərziyyə və üsullarla idarə olunur.

ECL hesablamasında istifadə edilən giriş, fərziyyə və üsullar - BMHS-9 Metodologiya

Təsirin qiymətləndirilməsini müəyyən edərkən, şirkət tərəfindən nəzərdən keçirildiyi kimi, ən əhəmiyyətli təsiri olan və yüksək səviyyəli qərar tələb edən MHBS 9-da əsas anlayışlar aşağıdakılardır:

Kredit riskinin əhəmiyyətli artımının qiymətləndirilməsi:

Kredit riskin əhəmiyyətli artımının nisbi əsasda qiymətləndirilməsi aparılır. Bir maliyyə aktivini üzrə kredit riskinin başlanmasından sonra əhəmiyyətli dərəcədə artdığını qiymətləndirmək üçün, Şirkət, maliyyə aktivinin gözlənilən ömrü boyunca hesabat tarixində baş verən səhv riskini müqayisədə, baş vermədikdə default riskinin riskini müqayisə edərək, əsas risk göstəriciləri Şirkətin mövcud risk idarəetmə proseslərində istifadə olunur.

Aşağıdakı göstəricilərə əsasən hər bir fərdi məruzə üçün kredit riskində əhəmiyyətli artımların qiymətləndirilməsi ən azı üç ayda bir dəfə həyata keçiriləcəkdir. Aşağıdakı faktorlardan hər hansı birinin kredit riskində əhəmiyyətli bir artımın meydana gəldiyini ifadə edərsə, alət Mərhələ 1-dən Mərhələ 2-ə köçürülür:

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.16 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakiməsi (davamı)

4.16.1 Uçot siyasətlərinin tətbiqində və qiymətləndirilməsində dəyişikliklər (davamı)

1. İlk tanınma ilə müqayisədə kredit riskində əhəmiyyətli artımlar üçün limit qoyulur.
2. Əhəmiyyətli dərəcədə artmış mövqeləri yaxşılaşdırmaq üçün mərhələlərin nəticələrini qiymətləndirmək və zərurət yarandıqda düzəlişlər etmək üçün əlavə keyfiyyətli rəylər aparılır.

Mərhələ 2 və Mərhələ 3 arasındakı hərəkətlər, maliyyə aktivlərinin olduğu kimi kreditlərin dəyərsizləşməsinə əsaslanan hesabat tarixidir. 9 №-li MHBS-na uyğun olaraq kredit dəyərsizləşməsinin

müəyyən edilməsi, 39 №-li MUBS-a uyğun olaraq dəyərsizləşmə obyektiv sübutlar üçün maliyyə aktivlərinin fərdi qiymətləndirilməsinə oxşardır.

Makroiqtisadi amillər, Gələcək yönümlü informasiyalar (FLI) və müxtəlif senarilər:

Hər bir mərhələ üçün gözlənilən kredit itkilərinin ölçülməsi və kredit riskində əhəmiyyətli artımların qiymətləndirilməsi keçmiş hadisələr və mövcud şəraitlər haqqında məlumatları, eləcə də gələcək hadisələrin və iqtisadi şəraitin məqbul və dəstəklənən proqnozlarını nəzərdən keçirməlidir. İrəli görünən məlumatların qiymətləndirilməsi və tətbiqi mühüm mühakimə tələb edir.

Mərhələ 1 və Mərhələ 2 kredit itkiləri ehtimallarını qiymətləndirmək üçün istifadə edilən PD, Defolt İtkisi (LGD) və Pozlaşdırma Default (EAD) girişləri tarixi tendensiyalara və makroiqtisadi dəyişənlərə (ya da makroiqtisadi dəyişənlərdəki dəyişikliklərə) əsasən müvafiq portfəldə kredit itkiləri modelləşdirilir. Rəhbərliyin bünövrəsi makroiqtisadi faktorları portfelin mövcud vəziyyəti ilə ən yaxşı idarəetmə təxmin və məlumatlarına əsaslanaraq uyğunlaşdırmaq üçün də istifadə olunur.

Mərhələ1 və Mərhələ 2-də gözlənilən kredit itkilərinin qiymətləndirilməsi minimum üç makroiqtisadi göstəriciləri nəzərdən keçirən diskontlaşdırılmış ehtimalı ağırlıqlı təxmindir.

Gözlənilən kredit itkilərinin ölçülməsində istifadə edilən standart təsvir və mərhələlər arasındakı hərəkətin müəyyənləşdirilməsi üçün qiymətləndirmə daxili kredit riskin idarə olunması məqsədləri üçün istifadə edilən defolt müəyyən edilməsinə uyğun gəlir. 9 sayılı BMHS-da gecikmə 90 gündən artıq olduqda, yeni mühakimə baş verdiyini iddia edən fərziyyə ehtimalını ehtiva edir. İdarəetmə həmçinin BMHS-nin 9 standartını qəbul etmişdir və öhdəliklərin göstəricisi kimi 90 gün keçmiş öhdəliklərdən istifadə etmişdir.

İdarəetmə:

Mövcud risklərin idarə edilməsi çərçivəsinə əlavə olaraq, Şirkət BMHS 9 dəyərsizləşmə prosesinə nəzarət etmək üçün daxili komitə yaratmışdır. Komitə Maliyyə, Risklərin İdarə Edilməsi və İqtisadiyyat sahəsində yüksək səviyyəli nümayəndələrdən ibarətdir və gözlənilən kredit itkiləri təxminlərimizdə istifadə olunan əsas giriş və fərziyyələrin nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün məsuliyyət daşıyır. Həmçinin ümumi ehtiyat nəticələrinin maliyyə hesabatlarına daxil edilməsinin uyğunluğunu qiymətləndirir

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

4 Əhəmiyyətli uçot qaydalarının icmalı (davamı)

4.16 Uçot siyasətlərinin tətbiqində rəhbərliyin əhəmiyyətli mühakiməsi (davamı)

4.16.2 Lizinqlər

IAS 17 lizinq xidmətlərinin icarəyə verilməsi kimi tətbiq edilməsində, rəhbərlik lizinqi maliyyə lizinqi razılaşmaları kimi qiymətləndirir və icarəçi olaraq, rəhbərlik lizinqlərini əməliyyat icarəsi hesab edir. Bəzi hallarda, icarə əməliyyatı həmişə qəti deyildir və rəhbərlik, əməliyyat kirayəsi razılaşmalarında icarənin olub-olmadığını müəyyənləşdirərkən qərar qəbul edir.

4.16.3 Təxirə salınmış vergi aktivlərinin tanınması

Təxirə salınmış vergi aktivlərinin tanınması dərəcəsi çıxıla bilən müvəqqəti fərqlərin istifadə oluna bilməsi üçün Şirkətin gələcək vergiyə cəlb edilən mənfəətinin əldə edilməsi ehtimalının qiymətləndirilməsinə əsaslanır. Əlavə olaraq, əhəmiyyətli mühakimə istənilən hüquqi və ya iqtisadi məhdudiyyətlərin təsirinin və ya müxtəlif vergi qanunvericiliyində qeyri-müəyyənliklərin qiymətləndirilməsində tələb olunur (Qeyd 4.15-ə bax).

4.17 Hesablamanın qeyri-müəyyənliyi

Aktivlərin, öhdəliklərin, gəlirin və xərclərin tanınması və qiymətləndirilməsi üzrə ən əhəmiyyətli təsiri olan hesablamalar və fərziyyələr haqqında məlumat aşağıda göstərilib. Faktiki nəticələr əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Qeyri-maddi aktivlərinin dəyərsizləşməsi

Dəyərsizləşmə zərəri aktivin və ya pul vəsaitlərini yaradan vahidin balans dəyərinin bərpa edilə bilən məbləğdən artıq olduğu məbləğdə tanınır. Bərpa edilə bilən məbləği müəyyən etmək üçün rəhbərlik hər bir pul vəsaitlərini yaradan vahiddən pul vəsaitlərinin gözlənilən gələcək hərəkətini qiymətləndirir və həmin pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılmış dəyəri hesablamaq məqsədilə münasib faiz dərəcəsini müəyyən edir. Pul vəsaitlərinin gözlənilən gələcək hərəkətinin qiymətləndirilməsi prosesində rəhbərlik gələcək əməliyyat nəticələri haqqında fərziyyələrini edir. Bu fərziyyələr gələcək hadisələrə və hallara aiddir. Faktiki nəticələr dəyişə bilər və növbəti maliyyə ili ərzində Şirkətin aktivlərində əhəmiyyətli düzəlişlərə səbəb ola bilər. Bir çox hallarda tətbiq olunan diskont dərəcəsinin müəyyən edilməsinə bazar riskinə və aktivə xas risk amillərinə müvafiq düzəlişlərin qiymətləndirilməsi daxildir.

Ehtiyatlar

Ehtiyatlar müəyyən əməliyyatlarla bağlı əldə olan məlumatlardan rəhbərliyin hesablamaları əsasında müəyyənləşdirilir. Şirkətin qeydə alınmış xalis gəlirini şişirməmək və öhdəliklərini aşağı qiymətləndirməmək üçün təminatların hesablanması zamanı ehtiyatla iş görülür.

Dəyərdən düşən aktivlərin yararlılıq müddəti

Rəhbərlik dəyərdən düşən aktivlərin Şirkətə nəzərdə tutulan faydası əsasında hər hesabat dövründə dəyərdən düşən aktivlərin yararlılıq müddətini nəzərdən keçirir. Aktivlərin balans dəyəri 5-ci qeyddə təhlil edilir. Lakin real nəticələr xüsusilə kompüter və ofis avadanlığı ilə əlaqədar texniki köhnəlmə səbəbindən fərqlənə bilər.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

5 Əsas vəsaitlər

	Ofis və komputer avadanlıqları AZN	Nəqliyat vasitələri AZN	Mebel və avadanlıqlar AZN	Digər əsas vəsaitlər AZN	Cəmi AZN
2018					
Ümumi balans dəyəri					
1 yanvara olan qalıq,	53,467	82,614	73,680	32,881	242,642
Əlavələr	9,528	-	-	-	9,528
Xaric etmələr/silinmə	(3,440)	-	-	-	(3,440)
31 dekabra olan qalıq,	59,555	82,614	73,680	32,881	248,730
Yığılmış köhnəlmə					
1 yanvara olan qalıq,	49,726	71,202	40,779	26,760	188,467
İl üzrə xərc (Qeyd 14)	2,678	8,560	3,289	1,226	15,753
Xaric etmələr/silinmə	(3,440)	-	-	-	(3,440)
31 dekabra olan qalıq	48,964	79,762	44,068	27,986	200,780
31 dekabr 2018-ci il tarixinə xalis qalıq dəyəri	10,591	2,852	29,612	4,895	47,950

Rəhbərliyin fikrincə, 31 dekabr 2018-ci il tarixinə Şirkətin əsas vəsaitlərində dəyərsizləşmə olmamışdır (2017: sıfır).

	Ofis və komputer avadanlıqları AZN	Nəqliyat vasitələri AZN	Mebel və avadanlıqlar AZN	Digər əsas vəsaitlər AZN	Cəmi AZN
2017					
Ümumi balans dəyəri					
1 yanvara olan qalıq,	53,417	82,614	73,680	32,881	242,592
Əlavələr	50	-	-	-	50
31 dekabra olan qalıq,	53,467	82,614	73,680	32,881	242,642
Yığılmış köhnəlmə					
1 yanvara olan qalıq,	47,742	62,642	37,124	25,230	172,738
İl üzrə xərc (Qeyd 14)	1,984	8,560	3,655	1,530	15,729
31 dekabra olan qalıq	49,726	71,202	40,779	26,760	188,467
31 dekabr 2018-ci il tarixinə xalis qalıq dəyəri	3,741	11,412	32,901	6,121	54,175

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

6 Maliyyə lizinqinə qoyulan xalis investisiya

	2018	2017
	AZN	AZN
Maliyyə lizinqinə qoyulan xalis investisiya	8,421,900	6,762,601
Çıxılır: Maliyyə lizinqində xalis investisiyanın dəyərsizləşməsinə görə ehtiyat	(151,275)	(41,182)
Maliyyə lizinqi üzrə xalis investisiyalar, dəyərsizləşmə zərərləri	8,270,625	6,721,419
Aşağıdakı cədvəldə BMHS 9 - Maliyyə alətləri standartının qəbul edilməsinin nəticəsi olaraq maliyyə lizinqinə qoyulan xalis investisiya üzrə dəyərsizləşmə ehtiyatı üzrə yaranan itkinin açılış və bağlanmış balanslarının üzləşməsi göstərilir. Qeyd 4.6.1-ə və 4.16.1-ə baxın.		
	2018	2017
	AZN	AZN
1 yanvara olan qalıq,	41,182	1,875
Əlavə edilən: BMHS 9 -a görə düzəlişlərin açılış balans (qeyd 4.6.1 və qeyd 4.16.1)	156,314	-
	197,496	1,875
(Geri bərpa) / İl üzrə ödəniş (15-ci qeyd)	(46,221)	39,307
31 dekabra olan qalıq	151,275	41,182
	2018	2017
	AZN	AZN
Cari hissə	4,032,978	3,686,153
Uzunmüddətli hissə	4,237,647	3,035,266
Cəmi	8,270,625	6,721,419

	2018			
	AZN			
	Bir ildən gec olmayaraq	Bir ildən çox beş ildən az olmayaraq	Beş ildən çox olaraq	Cəmi
İcarə alacaqları	5,517,285	4,889,140	-	10,406,425
Minimum icarə ödənişləri	5,517,285	4,889,140	-	10,406,425
Gələcək dövrlər üçün maliyyə xərcləri	(1,333,032)	(651,493)	-	(1,984,525)
Çıxılır: Maliyyə lizinqində xalis investisiyanın dəyərsizləşməsinə görə ehtiyat	(151,275)	-	-	(151,275)
Minimum icarə haqqının bugünkü dəyəri	4,032,978	4,237,647	-	8,270,625

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

6 Maliyyə lizinqinə qoyulan xalis investisiya (davamı)

	2017			
	AZN			
	Bir ildən gec olmayaraq	Bir ildən çox beş ildən az olmayaraq	Beş ildən çox olaraq	Cəmi
İcarə alacaqları	4,890,690	3,537,663	-	8,428,353
Minimum icarə ödənişləri	4,890,690	3,537,663	-	8,428,353
Gələcək dövrlər üçün maliyyə xərcləri	(1,163,355)	(502,397)	-	(1,665,752)
Çıxılır: Maliyyə lizinqində xalis investisiyanın dəyərsizləşməsinə görə	(41,182)	-	-	(41,182)
Minimum icarə haqqının bugünkü dəyəri	3,686,153	3,035,266	-	6,721,419

7 Maliyyə aktivlərinin və öhdəliklərinin kateqoriyaları

Maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilmiş balans dəyərləri maliyyə aktivləri və maliyyə öhdəliklərinin aşağıdakı kateqoriyalarına aiddir:

	Qeyd	2018 AZN	2017 AZN
Maliyyə aktivləri			
Amortizasiya edilmiş dəyərlə ölçülmüş maliyyə aktivləri:			
Cari aktivlər:			
Maliyyə lizinqinə qoyulan xalis investisiya	6	4,237,647	3,035,266
Uzunmüddətli aktivlər:			
Maliyyə lizinqinə qoyulan xalis investisiya	6	4,032,978	3,686,153
Ticarət və digər debitor borcları	8	71,129	65,218
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	9	28,928	1,083,727
		8,370,682	7,870,364
Maliyyə öhdəlikləri			
Amortizasiya edilmiş dəyərlə ölçülmüş maliyyə öhdəlikləri:			
Uzunmüddətli öhdəliklər:			
Borc vəsaitləri	11	1,591,392	4,991,656
Cari öhdəliklər:			
Borc vəsaitləri	11	3,400,000	-
Ticarət və digər kreditor borcları	12	111,413	64,386
		5,102,805	5,056,042

MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

Maliyyə alətlərinin hər kateqoriyası üzrə uçot siyasətlərinin təsviri üçün qeyd 4.6-ya baxın. Şirkətin maliyyə aləti ilə bağlı riskinin, o cümlədən riskin idarə edilməsi məqsədləri və siyasətlərinin təsviri qeyd 19-da verilib. Ədalətli dəyərlərə aid məlumat qeyd 20-də təqdim edilib.

8 Ticarət və digər debitor borcları

	2018	2017
	AZN	AZN
Maliyyə aktivləri		
Hesablanmış faiz	71,129	54,460
İşçilərə avanslar	-	10,000
Digər debitor borcları	-	758
	71,129	65,218
Qeyri-maliyyə aktivləri		
Qabaqcadan ödənilmiş xərclər	13,747	7,170
	13,747	7,170
31 dekabra olan qalıq	84,876	72,388

9 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

	2018	2017
	AZN	AZN
Banklarda yerli valyutada olan cari hesablar	7,143	144,425
Banklarda xarici valyutada olan cari hesablar	22,131	56,375
Depozit hesabları*	57	882,927
	29,331	1,083,727
Çıxılır: qısamüddətli zərər üçün ehtiyat (Gözlənilən kredit itkisi)	(403)	-
	28,928	1,083,727

*Bu deposit hesabları illik faiz dərəcəsi 6% (2017: 6%) olan banklarla saxlanılır.

Aşağıdakı cədvəldə BMHS 9 - Maliyyə alətləri standartının qəbul edilməsinin nəticəsi olaraq dəyərsizləşmə ehtiyatı üzrə yaranan itkinin açılış və bağlanmış balanslarının üzvləşməsi göstərilir. Qeyd 4.6.1-ə və 4.16.1-ə baxın.

	2018	2017
	AZN	AZN
1 yanvara olan qalıq,	-	-
Əlavə edilən: BMHS 9 -a görə düzəlişlərin açılış balansı (qeyd 4.6.1 və qeyd 4.16.1)	48,233	-
İl üzrə dəyərsizləşmə zərərinin bərpası (qeyd 15)	(47,830)	-
31 dekabra olan qalıq	403	-

MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

9 Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (davamı)

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatə əsasən pul vəsaitləri və onların ekvivalentləri aşağıda verilmişdir.

	2018	2017
	AZN	AZN
Banklarda yerli valyutada olan cari hesablar	7,143	144,425
Banklarda xarici valyutada olan cari hesablar	22,131	56,375
Depozit hesabları*	57	882,927
	29,331	1,083,727
Çıxılır: qısamüddətli zərər üçün ehtiyat (Gözlənilən kredit itkisi)	(403)	-
	28,928	1,083,727

*Bu deposit hesabları illik faiz dərəcəsi 6% (2017: 6%) olan banklarla saxlanılır.

Aşağıdakı cədvəldə BMHS 9 - Maliyyə alətləri standartının qəbul edilməsinin nəticəsi olaraq dəyərsizləşmə ehtiyatı üzrə yaranan itkinin açılış və bağlanmış balanslarının üzvləşməsi göstərilir. Qeyd 4.6.1-ə və 4.16.1-ə baxın.

	2018	2017
	AZN	AZN
1 yanvara olan qalıq,	-	-
Əlavə edilən: BMHS 9 -a görə düzəlişlərin açılış balans (qeyd 4.6.1 və qeyd 4.16.1)	48,233	-
İl üzrə dəyərsizləşmə zərərinin bərpası (qeyd 15)	(47,830)	-
31 dekabrda olan qalıq	403	-

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatə əsasən pul vəsaitləri və onların ekvivalentləri aşağıda verilmişdir.

	2018	2017
	AZN	AZN
Banklarda yerli valyutada olan cari hesablar	7,143	144,425
Banklarda xarici valyutada olan cari hesablar	22,131	56,375
Depozit hesabları	57	882,927
	29,331	1,083,727

10 Nizamnamə kapitalı

31 dekabr 2018-ci il tarixinə şirkətin səlahiyyətli, buraxılmış və tam ödənilmiş nizamnamə kapitalı 4,283,675 AZN təşkil etmişdir və adi səhmi 1 AZN olan 4,283,675 səhmdən ibarətdir (31 dekabr 2017: 4,283,675 AZN təşkil etmişdir ki, 4,283,675 ədəd səhmdən ibarətdir).

MCB Lizin Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

10 Nizamnamə kapitalı (davamı)

Şirkətin buraxılmış nizamnamə kapitalı aşağıdakı səhmdarlar tərəfindən saxlanılır:

	2018	2017	2018	2017
	%	%	AZN	AZN
MCB Bank Limited (Pakistan)	99.94	99.94	4,281,105	4,281,105
Mr. Ramal Cəfərov (Fiziki şəxs)	0.06	0.06	2,570	2,570
	100.00	100.00	4,283,675	4,283,675

11 Borc vəsaitləri

Borc vəsaitlərinə aşağıdakı maliyyə öhdəlikləri daxildir:

Amortizasiya edilmiş dəyərdə ölçülmüş maliyyə öhdəlikləri	2018	2017
	AZN	AZN
Kredit təşkilatı	500,000	500,000
Törəmə müəssisə	4,491,392	4,491,656
Cəmi	4,991,392	4,991,656
Cari borc	3,400,000	-
Uzunmüddətli borc	1,591,392	4,991,656
Cəmi	4,991,392	4,991,656

1 İyul 2017 tarixində Şirkət yerli təşkilat ilə cəmi 500,000 AZN məbləğində illik 18% göstərici ilə kredit müqaviləsi bağlamışdır. Cari il ərzində faiz dərəcəsi azaldılıb illik 13% olaraq dəyişdirilmişdir. Faiz aylıq olaraq ödənilir. Kreditin əsas məbləği 21 İyul 2020 tarixində ödəniləcək.

2017-ci il 31 oktyabr tarixində, Şirkət 3 aylıq LIBOR + 5,50 faiz dərəcəsi ilə illik ümumi məbləği 2,000,000 ABŞ dolları məbləğində Şirkətin törəmə müəssisəsi ilə kredit müqaviləsi bağlamışdır və üstəlik hesablanmış faizlər ümumi faiz dərəcəsinə çatmaq üçün Azərbaycan Respublikasında tətbiq edilən vergi qanunvericiliyinə əsasən hesablanacaq. Faiz məbləği rüblük olaraq ödəniləcək. Kreditin əsas məbləği 7 noyabr 2019-cu il tarixində ödəniləcəkdir.

2017-ci il 31 oktyabr tarixində, Şirkət 3 aylıq LIBOR + 5,50 faiz dərəcəsi ilə illik ümumi məbləği 641,955 ABŞ dolları məbləğində Şirkətin törəmə müəssisəsi ilə kredit müqaviləsi bağlamışdır və üstəlik hesablanmış faizlər ümumi faiz dərəcəsinə çatmaq üçün Azərbaycan Respublikasında tətbiq edilən vergi qanunvericiliyinə əsasən hesablanacaq. Faiz məbləği rüblük olaraq ödəniləcək. Kreditin əsas məbləği 4 aprel 2020-ci il tarixində ödəniləcəkdir.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

11 Borc vəsaitləri (davamı)

Borc vəsaitlərinin hərəkəti aşağıdakı kimidir:

	2018	2017
	AZN	AZN
1 yanvara qalıq	4,991,656	7,075,762
Mübadilə əməliyyatlarından gəlir	-	4,990,872
Borcun geri ödənilmiş hissəsi	-	(7,075,762)
Valyuta mübadiləsi üzrə (gəlir)/itki	(264)	784
31 dekabra qalıq	4,991,392	4,991,656

12 Ticari və digər kreditör borcları

	2018	2017
	AZN	AZN
Maliyyə öhdəlikləri		
Hesablanmış öhdəliklər	50,659	6,164
Hesablanmış faiz	60,754	58,222
	111,413	64,386

Qeyri-maliyyə öhdəlikləri

Müştərilərdən avans ödəmələr

65,157	73,291
---------------	---------------

31 dekabra qalıq

176,570	137,677
----------------	----------------

13 Əməliyyat xərcləri

	2018	2017
	AZN	AZN
Əmək haqqı və bonuslar	373,462	354,744
Sosial təminat xərcləri	81,973	78,044
Tibbi və icbari sığorta	9,302	6,762
	464,737	439,550

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti
Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

14 İnzibati və ümumi xərclər

	2018	2017
	AZN	AZN
İcarə xərcləri	102,000	102,000
Professional xidmət haqları	23,816	12,640
Təhlükəsizlik xərcləri	19,068	16,800
Amortizasiya (not 5)	15,753	15,729
Bank ödənişləri	14,445	16,413
Nəqliyyat vasitələri xərcləri	12,898	12,011
Audit haqqı	10,620	8,130
Əlaqə xərcləri	8,023	7,886
Kommunal xərclər	7,758	6,288
Səyahət xərcləri	5,476	4,153
Dövlət ödənişləri	3,240	2,948
Ofis xərcləri	3,563	3,249
Sığorta xərcləri	2,145	2,146
Təmir və bərpa xərcləri	319	355
Mənfəət vergisindən başqa vergilər	148	159
Borç faizləri üzrə ödənişlər	-	29,009
İllik amortizasiya	-	579
Digər xərclər	832	1,371
	230,104	241,866

15 Maliyyə aktivləri üzrə dəyərsizləşmə zərərinin xalis bərpası

	2018	2017
	AZN	AZN
Maliyyə lizinqində xalis investisiyanın dəyərsizləşməsi üzrə geri qaytarılma (qeyd 6)	46,221	(39,307)
Banklarda pul vəsaitlərinin dəyərsizləşməsi üzrə geri qaytarılma (qeyd 9)	47,830	-
	94,051	(39,307)

16 Vergilər

Gəlir vergisi xərcləri

31 dekabr 2018 və 2017-ci illərdə başa çatan illər ərzində Azərbaycanda mənfəət vergisi üzrə vergi dərəcəsi 20% -ə bərabərdir. Vergi dərəcəsinin növbəti maliyyə ilində də eyni qalması gözlənilir. Şirkət, 31 dekabr 2017 və 31 dekabr 2018-ci il tarixlərində vergi üzrə zərərinə yığmışdır və bu maliyyə hesabatlarında heç bir mənfəət vergisi tanınmamışdır.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

16 Vergilər (davamı)

Təxirə salınmış vergi

Təxirə salınmış vergi aktivini 20% (2017: 20%) səviyyəsində qiymətləndirilir. Təxirə salınmış vergilər, aktivlərin və öhdəliklərin balans dəyəri ilə maliyyə hesabatlılığı məqsədləri üçün və vergi məqsədləri üçün istifadə olunan məbləğlər arasındakı müvəqqəti fərqlərin xalis vergi təsirlərini əks etdirir. Şirkət tərəfindən tanınmış təxirə salınmış vergi aktivini hərəkətləri aşağıdakı kimi olmuşdur:

	2018	2017
	AZN	AZN
1 yanvara olan qalıq,	304,477	483,396
İl üzrə xərclər	(161,724)	(178,919)
31 dekabrda olan qalıq,	142,753	304,477

Hesabat tarixində təxirə salınmış vergi aktivləri aşağıdakı kimidir:

	2018	2017
	AZN	AZN
İstifadə edilməmiş vergi zərərləri	848,137	1,522,138
Vergi üzrə müvəqqəti fərqlər	(134,370)	249
Cəmi çıxılan müvəqqəti fərqlər	713,767	1,522,387

Təxirə salınmış vergi aktivini yerli vergi dərəcəsi (20%)	142,753	304,477
---	---------	---------

17 Əlaqəli tərəflər

Tərəflər ümumi nəzarət altında olduqda və ya bir tərəfin digər tərəfə nəzarət edə biləcəyi və ya maliyyə və əməliyyat qərarlarında digər tərəfə əhəmiyyətli təsiri və ya birgə nəzarət edə biləcəyi təqdirdə əlaqəli tərəf hesab olunur. Hər bir əlaqəli tərəf münasibətini nəzərdən keçirərkən diqqət yalnız hüquqi formasına deyil, əlaqənin mahiyyətinə yönəlib.

İl ərzində əlaqədar tərəflərlə əməliyyatlar üzrə məlumatlar və il sonu qalıqlar aşağıda göstərilmişdir:

Əlaqəli tərəflərlə əməliyyatlar

Xüsusiyyəti	Əlaqəsi	2018	2017
		AZN	AZN
Qısa müddətli işçi faydaları	İdarə heyəti	212,760	279,665
Maliyyə lizinqi üzrə faiz gəlirləri	İdarə heyəti	1,487	6,491
İşçilərin avans üzrə faiz gəlirləri	İdarə heyəti	312	117
Borclar üzrə faiz xərcləri	Ana şirkətin törəmə müəssisəsi	385,856	332,266

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

17 Əlaqəli tərəflər (davamı)

Əlaqəli tərəflərlə balans

Xüsusiyyəti	Əlaqəsi	2018 AZN	2017 AZN
Pul vəsaitləri və onların ekvivalenti	Törəmə müəssisə	22,113	56,357
İşçilər üçün avans	İdarə heyəti	-	10,000
Maliyyə lizinqinə qoyulan xalis investisiya	İdarə heyəti	-	54,914
Hesablanmış faizlər daxil olmaqla borclar	Törəmə müəssisə	4,552,145	4,549,878

18 Öhdəliklər, ehtimallar və əməliyyat riski

Əməliyyat icarəsi öhdəlikləri

Şirkət 2018-ci il yanvarın 5-də fərdi sahibkarlarla lizinq müqaviləsi imzaladı. İcarə müqaviləsi 5 il müddətinə verilir və bu icarə müddəti ərzində illik 102 min AZN ödəmək şərti qoyulur. Minimum icarə haqqı aşağıdakı kimi ödəniləcək:

	Minimum lizinq icarəsi			Cəmi AZN
	1 il ərzində AZN	1 ildən 5 ilə qədər AZN	5 ildən sonra AZN	
31 Dekabr, 2018	102,000	306,000	-	408,000
31 Dekabr, 2017	-	-	-	-

Kapital Öhdəlikləri

Şirkətin 31 dekabr 2018-ci il tarixinə (2017: Nil) əsas kapital öhdəlikləri yoxdur.

Kredit öhdəliyi

İl ərzində şirkət illik 13% faiz dərəcəsi olan yerli bankdan 500,000 AZN məbləğində məhdudlaşdırılmış kredit xəttinə sahibdir. Lakin, 31 dekabr 2018-ci il tarixinədək şirkətin bu məbləğə qarşı əvəzsiz məbləği yoxdur. Müəssisənin ödəmə tarixi 19 iyul 2020-ci ildir.

Şərti öhdəliklər

Məhkəmə prosesi mütəmadi və normal fəaliyyət zamanı şirkət ona qarşı müəyyən iddialar alır. Öz qiymətləndirmələrinə və daxili peşəkar məsləhətlərinə əsasən, şirkətin rəhbərliyi iddialara görə heç bir maddi itkiyə yol verilməyəcək və buna görə də bu maliyyə hesabatlarında heç bir müddəə nəzərdə tutulmamışdır.

Maliyyə hesabatları üzrə qeydlər
31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

18 Öhdəliklər, ehtimallar və əməliyyat riski (davamı)

Kredit öhdəliyi (davamı)

Şirkət 1 sayılı görülmə haqlar, hüquqi öhdəliklər, dövlət rüsumu və lizinq obyektlərinin bərpası üçün, Bakı İnzibati İqtisadi Məhkəməsinə icarəçilərdən birinə qarşı iddia ("Məhkəmə") qaldırıb. 31 iyul 2018-ci ildə Məhkəmə icarəçidən və onun zəmanət vergisi ödəmələrindən geri qaytarmağı və lizinq obyektlərini şirkətin lehinə götürməsinə qərara aldı. Müqavimət tərəfi Bakı Apellyasiya Məhkəməsinə 31 iyul 2018-ci il tarixli Məhkəmənin qərarını ləğv etmək və şirkətin tələbini rədd etmək barədə müraciət ünvanlayıb.

İş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərdən keçirilir və şirkət yüksək ehtimalla qərarın öz xeyrinə olacağını gözləyir. Şirkətin əsas əməliyyatları, biznes mühiti və tənzimləyici mühit, əsasən Azərbaycan Respublikasında aparılır. Azərbaycan iqtisadiyyatı gücləndirmək və diversifikasiya etmək üçün iqtisadi islahatlar və onun hüquqi, vergi və tənzimləyici çərçivəsinin inkişafını davam etdirir. Bu baxımdan; Azərbaycan 2016-cı ildə milli iqtisadiyyatın və əsas iqtisadi sektorların inkişafı üçün strateji yol xəritələrini təsdiqləyib. Azərbaycan Respublikasında vergi, valyuta dəyişkənliyi və gömrük qanunvericiliyi daxil olmaqla, qanunvericilik də sürətlə dəyişir.

Azərbaycan Respublikasının gələcək iqtisadi istiqaməti əsasən hökumət tərəfindən həyata keçirilən iqtisadi, maliyyə, qanunvericilik və pul tədbirlərinin həyata keçirilməsindən asılıdır. Lakin şirkətin maliyyə vəziyyəti Azərbaycanın inkişafından təsirlənməsinə davam edəcəkdir; Şirkət bu əməliyyatlarla bağlı olaraq Azərbaycan Respublikasının oxşar müəssisələrindən daha əhəmiyyətli olduğuna inanır. Şirkət rəhbərliyi bu inkişafı hazırkı mühitdə yaxından izləyir və yaxın gələcəkdə şirkətin davamlılığı və inkişafını dəstəkləmək üçün müvafiq tədbirlər görür. Maliyyə hesabatlarında bu qeyri-müəyyənliklərin gələcəkdə aydınlaşdırılmasından yarana biləcək hər hansı düzəliş yoxdur. Belə düzəlişlər, əgər varsa, tanındıqları və qiymətləndirilə biləcəyi dövrdə bildiriləcəkdir. Azərbaycan Respublikasının kommərsiya qanunvericiliyi, o cümlədən vergi qanunvericiliyi birdən çox şərtlərə icazə verə bilər.

Bundan əlavə, vergi orqanlarının özbaşına iş fəaliyyəti ilə bağlı qərar verən riski var. Şirkət rəhbərliyinin qərarlarına əsaslanan müalicə vergi orqanları tərəfindən etiraz edilsə, əlavə vergilər, cərimələr və faizlər üzrə qiymətləndirilə bilər. Ümumiyyətlə, vergi ödəyiciləri audit ilindən əvvəl üç təqvim ili ilə əlaqədar vergi yoxlamalarına tabe olurlar. Bununla yanaşı, tamamlanmış yoxlamalar yüksək səviyyəli vergi müfəttişlərinin vergi yoxlamalarının nəticələrini nəzərdən keçirdikləri sonrakı əlavə vergi yoxlamaları ehtimalını istisna etmirlər. İdarəetmə hesab edir ki, müvafiq qanunvericiliyin şərhində 31 dekabr 2018-ci il müvafiqdir və şirkətin vergi və valyuta mövqeləri davam etdiriləcəkdir.

19 Maliyyə aləti riski

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri

Şirkət maliyyə alətləri ilə bağlı müxtəlif risklərə məruz qalır. Şirkətin maliyyə aktivləri və öhdəlikləri 7 sayılı qeyddə öz əksini tapmışdır. Risklərin əsas növləri bazar riski, kredit riski və likvidlik riskidir.

Şirkətin risk idarəetməsi, şirkət rəhbərləri ilə sıx əməkdaşlıqda əlaqələndirilir və risklərin dərəcəsi və böyüklüyünə görə təhlil edən daxili risk hesabatları vasitəsilə şirkətin fəaliyyətinə potensial mənfi təsirləri minimuma endirməklə şirkətin qısa və orta müddətli pul vəsaitlərinin hərəkətini aktiv şəkildə təmin etməyə yönəldilir.

MCB Lizin Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

19 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Şirkət maliyyə aktivlərinin ticarətində spekulyativ məqsədlər üçün fəal şəkildə məşğul olmur və bu variantları yazır. Şirkətin məruz qaldığı ən əhəmiyyətli maliyyə riskləri aşağıdakılardır:

Bazar riski

Bazar riski, maliyyə alətinin dəyərinin bazar qiymətlərindəki dəyişikliklər nəticəsində dəyişə bilər ki, bu dəyişikliklər fərdi təhlükəsizliyə və ya onun emitentinə və ya bazarda satılan bütün qiymətli kağızlara təsir edən amillərə səbəb olub-olmaması riskidir. Şirkət əməliyyat və investisiya fəaliyyətlərindən yaranan maliyyə alətlərinin və xüsusilə valyuta riski və faiz dərəcəsi riski ilə bazar riskinə məruz qalır.

Xarici valyuta riski

Xarici valyuta riski, valyuta məzənnələrində dəyişikliklər səbəbindən bir maliyyə alətinin dəyərinin dəyişə biləcəyi riskidir. Şirkətin əməliyyatlarının əksəriyyəti manatla həyata keçirilir. Valyuta məzənnələrinə məruz qalma, əsasən ABŞ dolları (ABŞ dolları) olan xarici əməliyyatlardan, bank hesablarından və xarici valyutalardakı borclardan yaranır. Şirkətin rəhbərliyi valyuta riskini hedcinq etmək üçün gələcək müqaviləyə daxil olmayıb. Bununla belə, bunlar müntəzəm olaraq izlənilir və tələb olunan yerdə düzəliş tədbirləri görülür.

Maliyyə aktivləri və maliyyə öhdəlikləri aşağıdakı valyutalarda ifadə edilir:

		2018		
	Qeydlər	AZN	USD	Cəmi
Maliyyə aktivləri:				
Maliyyə lizinə qoyulan xalis investisiya	6	8,270,625	-	8,270,625
Digər debitor borcları	8	71,129	-	71,129
Pul vəsaitləri və onların ekvivalentləri	9	6,797	22,131	28,928
		8,348,551	22,131	8,370,682
Maliyyə öhdəlikləri:				
Borc vəsaitləri	11	500,000	4,491,392	4,991,392
Digər cari öhdəliklər	12	50,659	60,754	111,413
		550,659	4,552,146	5,102,805
Açıq mövqe		7,797,892	(4,530,015)	3,267,877

MCB Lizin Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

19 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Xarici valyuta riski (davamı)

		2017		
		AZN	USD	Cəmi
Qeydlər				
Maliyyə aktivləri:				
Maliyyə lizinə qoyulan xalis investisiya	6	6,721,419	-	6,721,419
Digər debitor borcları	8	65,218	-	65,218
Pul vəsaitləri və onların ekvivalentləri	9	1,027,352	56,375	1,083,727
		7,813,989	56,375	7,870,364
Maliyyə öhdəlikləri:				
Borc vəsaitləri	11	500,000	4,491,656	4,991,656
Digər maliyyə öhdəlikləri	12	6,164	58,222	64,386
		506,164	4,549,878	5,056,042
Açıq mövqe		7,307,825	(4,493,503)	2,814,322

Aşağıdakı cədvəldə ABŞ dollarına nisbətə manatın məzənnəsi ilə bağlı vergi və kapitaldan əvvəl mənfəət / zərərin həssaslığı göstərilir. 2018-ci il dekabrın 31-nə kimi (2017: 10% zəiflədir / gücləndirir) manatın 10% zəifləməsi / möhkəmləndirilməsi nəzərdə tutulur. Hər hesabat tarixində həssaslıq təhlili aşağıdakı kimidir:

	Vergidən əvvəlki		Kapital	
	2018	2017	2018	2017
	AZN	AZN	AZN	AZN
AZN zəiflənməsi 10% / 10%	(453,002)	(449,350)	(362,402)	(359,480)
AZN güclənməsi 10% / 10%	453,002	449,350	362,402	359,480

Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski, maliyyə alətinin gələcək pul vəsaitlərinin hərəkətindən və bazar faiz dərəcələrindəki dəyişikliklər səbəbindən dalğalanma riskidir. Ədalətli dəyər faiz dərəcəsi riski, bir maliyyə alətinin dəyərinin bazar faiz dərəcələrindəki dəyişikliklər səbəbindən yaranan dalğalanma riskidir.

Lizinlər ümumiyyətlə icarə müddəti üçün müəyyən edilmiş faiz dərəcəsi ilə verilir və borcların əksəriyyəti dəyişən faiz dərəcələrindədir. Şirkətin idarəetməsi faiz riskinin qarşısını almaq üçün gələcək razılaşmaya daxil edilmir. Bununla belə, bunlar müntəzəm olaraq izlənilir və tələb olunan yerdə düzəliş tədbirləri görülür.

Üzən faiz dərəcələri üzrə borclar aşağıdakı kimi olmuşdur:

	2018	2017
	AZN	AZN
Borc vəsaitləri	4,491,392	4,491,656

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

19 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Faiz dərəcəsi riski (davamı)

Aşağıdakı cədvəl dəyişkən faiz borclarının həssaslığını $\pm 1\%$ (2017: $\pm 1\%$) faiz dərəcələrində mümkün olan dəyişikliklərə təsvir edir. Bu dəyişikliklər mövcud bazar şərtlərinin müşahidəsinə əsasən mümkün hesab olunur. Hesablamalar hər bir dövr üçün orta bazar faiz dərəcəsi dəyişikliyinə və hər bir hesabat tarixində faiz dərəcələrindəki dəyişikliklərə həssas olan maliyyə alətlərinə əsaslanır. Bütün digər dəyişənlər sabit qalırdı.

	Vergidən əvvəlki		Kapital	
	AZN	AZN	AZN	AZN
	+1%	-1%	+1%	-1%
2018	(44,914)	44,914	(35,931)	35,931
2017	(44,917)	44,917	(35,933)	35,933

Kredit riski

Kredit riski, bir maliyyə alətinin bir tərəfinin öhdəliyin yerinə yetirilməməsi və digər tərəfin maliyyə itkisinə səbəb olma riski.

Şirkət müştərilərə kredit şərtlərinin verilməsi ilə müxtəlif maliyyə alətləri üçün bu riskə məruz qalır. Şirkətin kredit riskinə maksimum məruz qalması, hesabat tarixində tanınmış maliyyə aktivlərinin balans dəyəri ilə aşağıda verilmişdir:

	2018	2017
Maliyyə aktivlərinin sinifləri - balans dəyərləri:	AZN	AZN
Maliyyə lizinqinə qoyulan xalis investisiyalar (qeyd 6)	8,270,625	6,721,419
Digər alacaqlar (qeyd 8)	71,129	65,218
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (qeyd 8)	28,928	1,083,727
Ümumi balans dəyəri	8,370,682	7,870,364

Şirkət müştərilərin və digər qarşı tərəflərin ayrı-ayrılıqda və ya qrup tərəfindən müəyyən edilmiş hallarda müşahidələrini davam etdirir və bu məlumatları kredit riskinə nəzarət edir. Müştərilərə və digər tərəfdaşlara uyğun qiymətlərlə mövcud olan xarici kredit dərəcələri və / və ya hesabatlar əldə edilir və istifadə olunur. Şirkətin siyasəti yalnız kreditlə işləyən kontragentlərlə məşğul olmaqdır. Riskə məruz qalmağı idarə etmək üçün, Şirkət nağd pulu nüfuzlu banklara yerləşdirir.

Şirkətin İdarəetmə və Müşahidə Şurası tərəfindən təsdiqlənmiş Kredit Siyasəti maliyyə lizinqi fəaliyyətinin prinsipləri və qaydalarını müəyyən edir, həmçinin fəaliyyətə bağlı olaraq əsas risk göstəriciləri müəyyənləşdirir, şirkətin risklərini azaltır, gəlirliliyi müəyyənləşdirir və bütün işçilər öz vəzifələrini yerinə yetirərkən təlimat olaraq xidmət göstərir.

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

19 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Kredit riski (davamı)

Mümkün kredit risklərinin müxtəlifləşdirilməsini və minimallaşdırılmasını təmin etmək üçün lizinq portfelində müəyyən məhdudiyyətlər mövcuddur. Bu məhdudiyyətlər aşağıdakılardır:

- Biznes portfelinin məhdudlaşdırılması;
- iqtisadiyyat sektorları üzrə məhdudiyyətlər; və
- Konsentrasiya limitləri

Limitlər rəhbərlik tərəfindən illik səviyyədə tərtib edilir və yenidən işlənir. Bazar mühitində əhəmiyyətli bir dəyişiklik olması halında, məhdudiyyətlər də nəzərdən keçirilə bilər. Limit dəyişikliyinə dair təklif ilk növbədə Kredit Komitəsinə və İdarə Heyətinin təsdiqinə təqdim edilir və sonra Müşahidə Şurası tərəfindən təsdiq edilir. Lizinq əməliyyatları şöbəsi bütün sərhədlərin müntəzəm olaraq saxlanılmasını nəzarət edir və onların bəziləri (bir borcalana və ya əlaqəli borcalanlar qrupuna maksimum məruz qalma, əlaqəli tərəflərə maksimum məruz qalma) yeni icarə məsələsi qarşısında nəzarət olunur.

Şirkətin Kredit Siyasəti kreditləşdirmə prosesində iştirak edən şirkətin hər bir orqanının səlahiyyətlərini və vəzifələrini tənzimləyir və kreditlərin verilməsi üçün təsdiq edilmiş məhdudiyyətləri, lizinqə nəzarət qaydalarını və borc vermə prosedurlarını və s. müəyyən edir. Şirkətin kredit riskinə maksimum məruz qalması əsasən maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivlərinin balans dəyərlərinə əks etdirilir. Şirkətin Kredit Komitəsi ("KK") fəaliyyət göstərən və İdarə Heyətinə məlumat verən kollektiv orqandır. KK-nin ümumi rolu şirkətin strateji və biznes planı çərçivəsində təsdiq edilmiş bütün lizinq əməliyyatlarını idarə etmək və idarə etməkdir. Kredit Komitəsi, şirkətin təsdiq edilmiş Kredit Siyasətinə uyğun olaraq lizinq müqavilələrinin prosedurlarını və əməliyyatlarını nəzarət edir.

Şirkətin maliyyə aktivlərindən heç biri girov və ya digər kredit öhdəlikləri ilə təmin olunmur.

Likvidlik riski

Maliyyə riski kimi istinad edilən likvidlik riski müəssisənin maliyyə alətləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün vəsait toplamaqda çətinliklə qarşılaşdığı riskdir. Likvidlik riski bir maliyyə aktivinin ədalətli dəyərinə yaxın bir zamanda satmağı bacara bilməməsindən yaranı bilər.

Şirkət kifayət qədər pul vəsaitlərini saxlayır və likvidlik tələblərini mütəmadi olaraq nəzarət edir və rəhbərlik gələcək öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitin mövcud olmasını təmin edir. Uzunmüddətli likvidlik ehtiyaclarını maliyyələşdirmək üçün Şirkət həmçinin əlaqəli tərəflər tərəfindən yaxşı dəstəklənir.

MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

19 Maliyyə aləti riski (davamı)

Risqlərin idarə edilməsi məqsədləri və siyasətləri (davamı)

Likvidlik riski (davamı)

7 sayılı qeyddə açıqlanan maliyyə öhdəlikləri faizsizdir və aşağıda açıqlanan istisna olmaqla, hesabat tarixindən on iki aydan az olan müqavilə öhdəliklərinə malikdir:

31 Dekabr, 2018	İllik faiz dərəcəsi	1 il ərzində AZN	1 ildən 5 ilə qədər AZN	5 ildən çox AZN	Cəmi AZN
Törəmə müəssisə	3 ay Libor+5.5%	3,400,000	1,091,392	-	4,491,392
Yerli müəssisə	13%	-	500,000	-	500,00
		3,400,000	1,591,392	-	4,991,392
31 Dekabr 2017					
Törəmə müəssisə	3 ay Libor+5.5%	-	4,491,656	-	4,491,656
Yerli müəssisə	18%	-	500,000	-	500,00
		-	4,991,656	-	4,991,656

Yuxarıda göstərilən məbləğlər hesabat tarixində öhdəliklərin balans dəyərlərinə fərqli ola biləcək müqaviləli pul vəsaitlərinin hərəkətini əks etdirir. Diskontlaşdırmanın təsiri əhəmiyyətli deyil, çünki bir il ərzində balans balans balans bərabərdir.

20 Ədalətli dəyər və ədalətli dəyər hiyerarşisi

Maliyyə vəziyyəti haqqında hesabatda ədalətli dəyərle ölçülən aktivlər və öhdəliklər ədalətli dəyər hiyerarşisinin üç səviyyəsinə bölünür. Bu qruplaşdırma ədalətli dəyər ölçülməsində istifadə edilən əhəmiyyətli girişlərin aşağı səviyyəsinə əsasən müəyyən edilir:

- Səviyyə 1: eyni aktiv və öhdəliklər üçün aktiv bazarlarda kotirovka qiymətləri (düzəldilməmiş)
- Səviyyə 2: aktiv və ya öhdəliyə görə birbaşa (yəni qiymətlər) və ya dolaylı yolla (yəni qiymətlərdən əldə edilən)
- Səviyyə 3: müşahidə oluna bilən bazar məlumatlarına (müşahidə edilə bilməyən daxilolmalar) əsaslanan aktiv və ya öhdəlik üzrə daxilolmalar.

Şirkətin bütün maliyyə aktivləri və öhdəlikləri amortizasiya olunmuş dəyərle əks etdirilir və qeyri-maliyyə aktiv və öhdəliklərindən heç biri ədalətli dəyərle qiymətləndirilmir. Buna görə ədalətli dəyərin üç səviyyəli kateqoriyasını tələb edən ədalətli dəyər iyerarxiyasının açıqlanması maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə açıqlama təsirinə malik olmadığı üçün açıqlanmır.

21 Kapitalın idarə olunması siyasəti və prosedurları

Şirkətin kapitalının idarə edilməsi məqsədləri aşağıdakılardır:

MCB Lizinq Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

20 Ədalətli dəyər və ədalətli dəyər hiyerarşisi (davamı)

- Şirkətin davamlı olaraq davam etmə qabiliyyətini təmin etmək; və
- səhmdarlar üçün kifayət qədər geri qaytarma təmin etmək
- risklərin səviyyəsinə uyğun olaraq məhsul / xidmətlərin qiymətini qiymətləndirməklə.

Şirkət, kapitalın maliyyə vəziyyəti haqqında hesabatın qarşısında təqdim etdiyi kimi, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərini əks etdirən balans dəyərində əsasən nəzarət edir. Şirkət ümumi maliyyə strukturuna mütənasib olaraq kapital məbləğini müəyyən edir.

Şirkət kapital strukturunu idarə edir və onu iqtisadi şəraitdə dəyişikliklər və əsaslı aktivlərin risk xüsusiyyətləri nəzərə alınmaqla tənzimləyir. Kapital strukturunu saxlamaq və ya tənzimləmək üçün, Şirkət səhmdarlar üçün ödənilən dividendlərin məbləğini tənzim edə və kapitala səhmdarlara qaytara bilər. Bir əvvəlki ildən sərmayə istifadəsi və xarici sərmayə tələblərinə dair strategiyada heç bir dəyişiklik edilməmişdir.

Hesabat dövrləri üçün kapital aşağıdakı kimi yekunlaşdırılır:

	2018	2017
	AZN	AZN
Cəmi kapital	3,407,170	3,106,853
Pul vəsaitləri və onların ekvivalenti (qeyd 9)	(28,928)	(1,083,727)
Kapital	3,378,242	2,023,126
Cəmi kapital	3,407,170	3,106,853
Borc ehtiyatları (qeyd 11)	4,991,392	4,991,656
Ümumi maliyyələşdirmə	8,398,562	8,098,509
Kapitalın ümumi maliyyə nisbəti	40%	25%

MCB Lizing Qapalı Səhmdar Cəmiyyəti

Maliyyə Hesabatları

Maliyyə hesabatları üzrə qeydlər

31 dekabr 2018-ci il tarixində başa çatmış il üzrə

22 Yenidən təsnifləşdirmə

Bəzi il əvvəlki məbləğlər cari dövr təqdimatına uyğun olaraq yenidən təsnif edilmişdir. Bu təsnifləşdirmələr hesablanmış aktivlərə, öhdəliklərə, kapitalla və əməliyyatların nəticələrinə heç bir təsir göstərməmişdir. Daha yaxşı təqdimat üçün pul vəsaitlərinin hərəkəti haqqında hesabatında ayrıca müəyyən dəyişikliklər edilmişdir. Bundan başqa, daha yaxşı təqdimat üçün açıqlamalarda müəyyən dəyişikliklər edilmişdir.

	31 Dekabr, 2017	Yenidən	31 dekabr 2017
	Daha əvvəl	təsnifatın	Hal-hazırda
	bildirildi	təsiri	bildirildi
	AZN	AZN	AZN
Cari aktivlər			
Maliyyə lizinə qoyulan xalis investisiya	3,597,242	88,911	3,686,153
Avanslar, əvvəlcədən ödənişlər və digər alacaqlar	161,299	(88,911)	72,388

23 Hesabat tarixindən sonra hadisələr

Hesabat tarixi ilə bu maliyyə hesabatlarının səlahiyyətə minməsi tarixi arasında heç bir düzəliş tələb edən və ya əhəmiyyətli düzəliş tələb etməyən hadisə baş verməmişdir.